

## MƏRSİYƏ

Gecəni atəş ilə qırmızı dan eylədilər,  
Xalqımı-millətimi gülləbaran eylədilər!

Tutulub vahimədən nitq bu gün, dil bu səhər,  
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,  
Bakı fəryad eyləyir, gözdən axır sel bu səhər.  
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər,  
Gecəni atəş ilə qırmızı dan eylədilər,  
Xalqımı-millətimi gülləbaran eylədilər!

Öz Qızıl ordumuzun Yurdumuza qəsdinə bax,  
Üstümə tank yeridən fitnəkarın şəstinə bax,  
Gözü qanımla xumar düşmənimin məstinə bax,  
Qara bayraqlarının cərgəsinə, dəstinə bax,  
Gecəni atəş ilə qırmızı dan eylədilər,  
Xalqımı-millətimi gülləbaran eylədilər!

Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız;  
Ölmədi! Şanlı şəhid oldu neçə yüzlərimiz,  
Bu saat Kərbübəla düzəridir düzərimiz;  
Necə qan ağlamasın üzlərimiz-gözlərimiz?!  
Gecəni atəş ilə qırmızı dan eylədilər,  
Xalqımı-millətimi gülləbaran eylədilər!

Kim görüb böylə, mərasim ola milyonlar ilə?  
Bakı insan axınıyla dola milyonlar ilə,  
Salına şanlı şəhidlər yola milyonlar ilə,  
Analarla bacılar saç yola milyonlar ilə,  
Gecəni atəş ilə qırmızı dan eylədilər,  
Xalqımı-millətimi gülləbaran eylədilər!

Qəbrin üstündə də heç kukla olar çanta ilə,  
Ağ gəlinlik fatası... qırmızı al lenta ilə,  
Bəs Kremlin görəsən fərqi nədir Xunta ilə?!  
Açıñız tarixi, həm indi elə, onda elə...  
Gecəni atəş ilə qırmızı dan eylədilər,  
Xalqımı-millətimi gülləbaran eylədilər!

Qırın, çatın düşməni, süssün top-tüfəng səsi,  
Bürüsün bağ-bağçanı bülbüllərin nəğməsi.  
Sindirməsin kökündən ağacları qəlpələr,  
Görəməsin gor üzünü yetimliyin körpələr.  
Budur, yenə qarşidan bər-bəzəkli yaz gəlir,  
Obalara, ellərə bir yeni avaz gəlir.  
Əkin-biçin vaxtıdır, çöllər gözləyir sizi,  
Sonaları çırışan göllər gözləyir sizi.  
Qayıdın tarlalara, zəmilərə qayıdın!  
Tikintiyə, mədənə, gəmilərə qayıdın!

Qayıdın, bu yurdumuz ucalsın əlinizlə,  
Dəyişsin, təzələnsin tarix əməlinizlə.  
Pis niyyətin, böhtanın kökünü kəsin, gəlin,  
Yubanmayın heç yanda, bir az tələsin, gəlin.  
Qayıdın, ay balalar, sağ-salamat qayıdın!  
Puçdur sizsiz bu həyat, bu kainat, qayıdın!!

16 fevral 1993

## ✓ QIRMIZI QƏBİRLƏR

Ah, necə dəhşətli səhnədi, Allah,  
İnanmaq istəmir göz gördüyüñə.  
Yanında suçumuz de nədi, Allah,  
Niyə haqq işimiz düşüb düyüñə?!

Bu nə cür savaşdı, bu nə cür dava?  
Meyitlər ardınca hey meyit gəlir.  
Yoxdur xiyabanda bir boş yer daha,  
Bu günün qəbiri sabah köhnəlir.

Məzarlar boy-a-boy geyib al-əlvan,  
Düzülüb üstüñə min-min qərənfil.  
Bütün başdaşında şəkillər cavan,  
Sənə sorgularla baxır elə bil.

Of, Allah, rəhmini niyə kəsibsen?  
Haçan qurtaracaq bu qanlı oyun?  
Bağrının başından daşmı asıbsan,  
Bitməzmi qırğını tamam bir soyun?!

Bu nə cür savaşdı, bu nə cür dava?  
Meyitlər ardınca hey meyit gəlir.  
Yoxdur xiyabanda bir boş yer daha,  
Bu günün qəbiri sabah köhnəlir...

Qoy olsun! Dönmərik fəqət bu yoldan,  
Bizə müqəddəsdir vətən torpağı.  
Qurbanlar versək də qızdan, oğuldan,  
Qoymarıq pozulsun yurdun növrağı.

Tarix danışacaq hünərimizdən,  
Alqış söyleyəcək nəsillər bizə.  
Əssə də qara yel üzərimizdən,  
Zəfər nur saçacaq səhərlərmizə.

Bəli, bu qırmızı qəbirlərdəki  
Azadlıq, istiqlal şəhidləridi.  
Ulu babaları Koroğlu təki  
Məogrur bir millətin igidləridi!!

10 yanvar 1993


## ✓ ELEGIYA

20 yanvar şəhidlərinin əziz xatirəsinə

Bəlahdı başımız,  
Qurumur göz yaşıımız.  
Top-tüfəngdi qarşımız,  
Obaları gəzir vay,  
Haray, ay ellər, haray!

Dünya bizə dar olub,  
Neçə ömür xar olub.  
Haqq qulağı kar olub,  
Ərənlərin versin hay,—  
Haray, ay ellər, haray!

İtirmişik imani.  
Ulu haqqı gümani.  
Gəlib qeyrət zamanı



### **BİR ŞƏHİDDİR ÜRƏYİM**

Unudula bilərmi o gecəki səhnələr?  
Bağlanmışdı Bakının qolları əsir kimi.  
Tankların tırtılında qan püskürdü sinələr,  
Cəsədlər yastıllandı qanlı bir həsir kimi.

Yağının qəsdi buydu — susdursun haqq deyəni,  
Mərhəmət qına girdi, mərmi həddini aşdı.  
Silahsızın üstünə çəkdi zireh geyəni,  
Gizli ölümlər daha küçələrə yol açdı.

Qaynayan meydanları atəşlə söndürdülər,  
Yalançı qardaşlığın puç oldu aqibəti.  
Beşikdəki körpəni silahla dindirdilər,  
Hansi sözlə söyləyim qatillərə nisrəti!..

Gözlərindən qan damır doğan müdhiş səhərin,  
Yerə sərilənlərin qana batıb saçları.  
Nəfəsi qan qoxuyur nəşəli qatillərin,  
Güllələyir evləri, yol boyu ağacları.

Qəzəbi bir mərmidir Bakının ürəyində,  
Şəhidləri köksünə baş qoyan bir anadır.  
Tankların izi qalır üzündə, biləyində,  
Yaralı qardaş-bacı, sevgili yan-yanadır.

Yurdumda qəm libası geyib çiçəklər, otlar,  
Qan rəngində görürəm göyü, quşu, səmanı.  
Günəşi gizləyibdi qana batan buludlar,  
Qızarmayan bir şey var — yağıların vicdanı.

Dəyişmir öz hökmünü əsarətin qanunu —  
Əmrindən çıxanları əzib soldurmaq istər.  
İllərlə damarından sordu qara qanımı,  
Boşaltdığı yerləri qanla doldurmaq istər.

Yurduna sahib çıxan millət verir qurbanlar,  
Tariximə həkk etdi zaman silinməz qanı.  
O gecə Bakımızda yaşanan hövəcanlar  
Bir əsr də qocaltdı anam Azərbaycanı.

Bir qəmli dastandı bu — yaşayacaq min illər,  
Yağıların əliylə yazılan qanlı yazım.  
Bu günün nifrətini yaşadacaq nəsillər,  
Yaşadacaq göz yaşı içən Kürüm, Arazım.

Qarabağ — qara baxtim, xincimlanan qeyrətim,  
Yad ayağı altında solur gülüm, çiçəyim.  
Vətən üçün ölöni yaşadacaq Vətənim,  
Min yerdən yara almış bir şəhiddir ürəyim!

## KÖÇDÜ PALID BABALAR

Getdi el böyükleri,  
Köçdü palid babalar.  
Yurd qaldı yaramaza —  
Əldən getdi obalar...  
Bizi yuxuya verdi  
Ziyafrətli nağıllar.  
Yaşatmadı qeyrəti  
Yurddə əfəl oğullar.  
Görən qayıdacaqmı  
Əsir qızlar, analar?  
Qeyrətsizlər onları  
Görüb bir utanalar!

Xocalı xocam mənim!  
Ölündən ucam mənim!  
Bir gün öpəm torpağın,  
Daşını qucam sənin!



## 20 YANVAR

“Bakının dərdi var, Bakı xəstədi,  
könlü intizarda, göz yol üstədi”.

S. Vurğun

Bakının yuxusu  
dağılmışdı küçələrə,  
Od ələnirdi  
işıq gələn pəncərələrə,  
Göydən ölüm yağırdı yerə...  
Ruhlar yarahların  
fəryadını tutub  
çixirdilar  
Allahın yanına:  
Göylərdən baxırdılar  
torpağın üstündə  
SSRİ-nin xəritəsinə  
bənzəyən yaralı canına...  
O aylı gecədə,  
Ah-vaylı gecədə  
için-için ağlayırdı Bakı,  
Gilavarla oxşayıb,  
Ay işığıyla  
övladlarının yaralarını  
bağlayırdı Bakı.

Əsgərlərin gözlərindən  
ölüm gülümsəyirdi:  
Küçələrdə  
“siyasətçilər” şuar,  
Analar ağı deyirdi:

Qanına qəltan oğul,  
Gün kimi batan oğul,  
Bizdən nigaran olma,  
Sağ olsun atan, oğul.

Yağılar yaman gəldi,  
Döyüşə zaman gəldi.  
Səngərin boş qalmadı,  
Yerinə atan gəldi...

Yaşarsan əməlinlə,  
Azadlıq illərinlə.  
Neyləyəcək din, axı,  
Bu yalnız əllərinlə?!

Dağ üstə dağım mənim,  
Od tutur ağım mənim.  
Öldün, dedin yaşasın  
Ana torpağım mənim.

Torpağım, daşım ağlar,  
Bacım, qardaşım ağlar.  
Boyuna qurban, oğul,  
Yanar göz yaşı, ağlar.

Boyuna qurban, oğul,  
Boyunu yer aparır.  
Toyuna qurban, oğul,  
Toyun şivən qoparır.

Güllələdilər,  
bayraqımızda ulduzu, ayı  
güllələdilər.  
Bir oğulu nişan alıb  
neçə nişani  
toyu güllələdilər.  
Dibçəkli eyvanları,  
Havani, suyu güllələdilər.

Ölülər sıxılmış  
ovuclarından

azadlığı buraxmaq  
istəmirdi,  
Divarlarda qalmış  
qanlı əllərin izləri də  
“Azadlıq” deyirdi.

Bakı qanlı paltarını  
geyirdi...  
Qanlı köynəyinə bürünənlər  
şəhidlik zirvəsinə gedirdi.  
Orda onların ikinci  
həyatı vardi,  
Zirvədə ağappaq libas geymiş  
ana vardi,  
bacı vardi,  
ata vardi...

Yanvar 1995

## ✓ QAR YAĞIR ŞƏHİDLƏR XİYABANINA...

Qış uyuda bilmir bu oyaq qəmi,  
Donub başdaşıtək bir dərdli ana.  
Didilmiş gəlinlik paltarı kimi  
Qar yağır Şəhidlər xiyabanına.

Yorğun əsgərlərin yuxusu dərin,  
Son sözü: “bir içim sərin su verin”!  
Örtür yarasını qar şəhidlərin,  
Qar yağır Şəhidlər xiyabanına.

Burda ağlayan kim, burda susan kim?  
Bızıldırın məhəbbət umub, küsən kim?  
Dən düşür torpağın saçına sanki,  
Qar yağır Şəhidlər xiyabanına.

Dekabr 1995



## DOXSANINCI İL

...Görəsan, gələn əsrin Azəroğlusu  
yenəmə gedə bilməyəcək  
Təbrizdəki bacısının toyuna?  
İndiki passız sərhəd məstilləri  
paslanıb qırılandan sonra  
yenidənmə passız məstil çəkəcəklər Araz boyuna?

*"Məndən sonra" şerindən. 1970-ci il.*

### 1.

“Qarabağ”... uydurması,  
Günahsız ruminların yası  
89-damı qaldı, doxsaninci il?  
Bu, nə soyuq məclisdi,  
Bu, necə gəlişdi,  
Nə qeylü-qaldı, doxsaninci il?  
Dükanların boşdu, xəbərin varmı?  
Vəzifəli,  
Vəzifəsiz harınlara,  
Vəzifəli, vəzifəsiz harınların yedək atı  
qardaşlara,  
bacılara,  
yeznələrə,  
qayınlara...  
Elə bu günlər xoşdu, xəbərin varmı?

Köhlənin adını ulax qoyublar,  
Həqiqətin dərisini soyublar.  
Atasını yandırıblar haqqın-salamın —  
Sürüyüblər uydurulmuş tarixlərin arxasında,  
Sürüyürlər yalanların,  
böhtanların sırasında —  
xəbərin varmı?  
Didərginlərin evləri evdə üşüyür,  
özləri-çöldə,  
Görəsan, “Didərgin – 88”-lərin dərdini  
neçə eldə anlayırlar,  
neçə dildə?

Bu dərdin əlacı nə?  
Bu dərdin çaları çox...  
Üç yüz minlik kütləni  
Üç yüz neçə obadan  
Üççə günün içində  
Ölümələ qovanlara  
“Gözün üstə qaşın vardır” — deyən yox.  
Bəlkə didərgin salasan  
Yuxarıda bu işə barmaq qoyanları  
Kabinetindən, maşınından, evindən üçcə günlüğünə!  
Bilələr — bu haqqın səsidi,  
Bilələr — kiçik cillə nə deməkdir?  
Bilələr — didərginlik nə “xörəkdir”,  
Bilələr — ayın neçəsidir?

Xəbərin varmı, doxsaninci il,  
Dənizlər sahilə siğmayır daha,  
Sahillər dənizlərə.  
Düzlükdən dəm vura-vura  
Gözlərimiz öündəcə  
Xalq bölünüb: ağalara,  
nökərlərə,  
kənizlərə.  
“Şah” planlar, öhdəliklər köhnəlibdir,  
Şüarlar da qocalıbdır, incəlibdir...  
Kürsülərdə nitqlərin çox,  
Qəzəb  
işi saxlayanda,

Qar yolları bağlayanda  
Təknəndə beşcə çörəyin,  
Beş gırvənkə öz unun yox,  
Yuyunmağa sabunun yox...

2.

Doğradılar məftilləri  
Sədərəkdən Ordubada.  
Sərkərdəsi xalq özüydü,  
Gedərdimə ordu bada?

Pası pas üstə gəlmışdı  
O tikanlı məftillərin.  
Üstünə illərin dərdi,  
Həsrət qəmi ələnmışdı  
O tikanlı məftillərin.

Bir millətin harayıydı,  
Birdir kökü, birdir soyu,  
Qardaş, bacı öz yurdunda —  
O tay-bu tay

Araz boyu.

Əllər uzalı qalıbdır,  
Gözümüzün kökü elə  
O həsrətdən saralıbdır.  
Araz çönüb göz yaşına —  
Ağlar torpaq, çağlar dəniz.  
Bir millətin üç dirayı —  
Gül Naxçıvan, Gəncə, Təbriz...  
Bakı, o tayda dillənsin,  
Çağlar nəğmən, məğrur səsin.  
Arazının qıraqına  
Təzə, passız  
O tikanlı məftillərdən çəkilməsin.

Birdir göyü, birdir yeri  
bu millətin,  
Ulu sözü, ulu şeri  
bu millətin.

Torpağını bölübdülər,  
Bütövlüyü ürəyində yaşayıbdır,  
Dünəninin kitabında,  
Sabahının diləyində yaşayıbdır.  
İstəyirsən məftil çəkmə,

divarlar çək,  
Arazboyu çiçəklərin əvəzinə  
tikanlar ək,  
Raketlər tök göy Xəzərin sahilinə,  
Qıfil vura bilməzsən ki,

milyonların  
ürəyinə,  
qeyrətinə,  
öz dilinə.

Kitablarını yandırsan — bitən deyil,  
Adı ulu tarixlərdən itən deyil.

Təzə ilim, qılincını  
Harda istərsən dolandır,  
Harda istəyirsən gəzdir,  
Amma bil ki,

Bir millətin həm dünəni,  
həm bu günü,  
həm sabahı  
İki yerə bölünməzdir!

Əsrimizin qürubusan,  
doxsanıncı il,  
Xoş ad çıxarmağın — çətin.  
Rahat ölümün asan,  
doxsanıncı il.

Rahat ölsən, səsin, özün  
şələquruq kimi  
Əsrimizdən sallanacaq,  
Adın

Əlli il, yüz il bundan sonra  
Nifrətlə hallanacaq.  
Kişi kimi yaşısan,  
Xoş ad çıxarsan,  
Yolunu kəsməyəcək  
Əsrin sahil qalmaqlı —  
Döyüslər

bürkülər,  
sazaq,  
İnan, doxsanıncı il,  
belə olsa  
Gələn əsr səndən başlayacaq.

9 yanvar 1990

## ✓ BİR QOSUN ƏZRAYIL

Elə biliydim ki, cənab Əzrayıl  
Təkdir,  
can alsada, hər bahar, hər qış...  
Yenidənqırmada, millətim,  
ayıl!  
Baş sədr  
Əzrayıl — qosun saxlamış.

Başlar dəbilqəli,  
gözlər xumarlı —  
Ağaclar, divarlar güllə yarası.  
Cibində hökmü var — ölüm qərarlı,  
Fərmanla verilib millətin yası...

Dünən o fərmanla "sağ ol", "mükafat",  
Adım ölkə-ölkə gəzdi dünyani,  
... Qatır quşqununa bağlandı Qırat,  
Yurduma boyandy xalqının qanı.

Bir qosun Əzrayıl...  
Ay allah!  
Aman!!!  
Sən gəl öz yolundan dönmə, ilahi.  
Bu başkəsənlərin yanında, inan,  
O tənha Əzrayıl dahiymiş,  
dahi!

Gərək namaz qılaq ətəyində biz,  
Bir heykəl ucaldaq adına bu il.  
Üstündə yazaq ki... nəsillərimiz  
Sənə minnətdardır, cənab Əzrayıl!

Sənə minnətdarıq — yaşayırlıqsa,  
Qocaman adımı, ulu dilimi  
Uca babaların qeyrəti kimi  
Nəsildən-nəsilə daşıyırıqsa!

Bağışla, hərdən bir coşub, tələsib  
Səni qarğımışıq, yamanlamışıq...  
Şairlər

Şerində yolunu kəsib,  
Lənətlər yağdırıb sazında aşiq.

Əxi, bilməmişik qırğınlar qusar  
Bir parça kağızda bir imza-qərar?!  
Nə qocaya güzəşt,  
nə uşağa rəhm,  
Batar qan gölündə bir xalq,  
bir aləm....  
Bağışla, cənab Əzrayıl.

1990

## AŞKARLIQ

Siz... eyyy...  
Pashı güllələri  
Təptəzəcə zurna sayıb  
züy tutanlar,  
Dədəsinin,  
babasının,  
nənəsinin ahlarını  
unudanlar,  
Hünəriniz varsa əgər...  
Bu topların,  
Bu tankların  
qabağına çıxın indi,  
Beşcə addım aralıdan  
özünüze baxın indi,  
Qulaq verin o dünənki sözünüzü...  
tüpürün öz üzünüza.



### AGLAMA ŞƏHİDLƏRƏ

O ölüm ölüm deyil,  
Ölümlərə ölümdü.  
Köləlik ucbatından  
Vətən belə bölündü,  
Torpaq belə bölündü.

O ölümə dəyərmi  
Min qorxağın həyatı?  
O ölümün kökündə  
Qəhrəmanlıq boy atır.

Gel şəhid qəbri üstə  
Zülüm-zülüm ağlama.  
Mənim sonam, ağlama,  
Mənim gülüm, ağlama.

Heç kimin sinəsində  
Bu boyda dağlar olmaz.  
Qəhrəman bir millətin  
Anası ağlar olmaz.

O qorxub-çəkinməyib  
Bircə qaşiq qanından.  
Bu torpağın naminə  
Keçib şirin canından.

Sən onu kişi kimi  
Ziyarət et, sal yada.  
Qeyrət üstə ölənə  
Ölüm yoxdu dünyada.

Şəhid ömrü bu yurdun  
Öz ömrünə calandı.  
Bu ömrün qarşısında  
Əbədiyyət yalandı...

Millətin millət olsa,  
Torpağın torpaq olsa...  
Gəl, şübhəni yiğisidir  
Şəhidlik zirvəsinə  
Ucalmazdı bu millət  
Övladı qorxaq olsa...

Yağı, mənə ölüm yox,  
Ölən sənsən bəlkə də.  
Şəhid qəbri çoxalır  
Günü-gündən ölkədə...

Bir gün səni əyəcək  
O qəbirdən çıxanlar.  
Bu zülüməndən, zillətdən,  
Bu cəbirdən çıxanlar...

Torpağını əyninə  
Geyinənlər basılmaz.  
Öz şəhid ömrü ilə  
Öyünlərlər basılmaz.

Oğlu ölen ağlayar,  
Öldürülən ağlamaz.  
Bu qisası mərd ana  
Qiyamətə saxlamaz.

Gəl şəhid qəbri üstə  
Zülüm-zülüm ağlama.  
Mənim sonam, ağlama,  
Mənim gülüm, ağlama.

Dışınlə sök, parçala,  
Yolunda dağlar olsa.  
Millət qəhrəman olmaz  
Anası ağlar olsa.

31 yanvar 1991

## TANRIM, BU YAZINI YAZMAQ NƏ ÇƏTİN...

Tanrim, bu yazını yazmaq nə çətin,  
Bu sözün sözlərə bənzəri yoxdur.  
Bu boyda göz yaşı axan millətin  
Bəs niyə ikinci Xəzəri yoxdur?!

Bu qanlı şəhəri gəz dəli kimi,  
Ağla neyləyəcək, gül neyləyəcək?!  
Sordu qanımızı dərd zəli kimi  
Güllə yarasına gül neyləyəcək?!

Qırmızı güllələr uçur havada,  
Donur, laxtalınır yerdə qızıl qan.  
Oğulsan boş əllə sən bu davada  
Qızırğan, bir qaşiq qana qızırğan...

Qara köynəyinə bürünüb gecə,  
Qara daş altdadır gecənin əli.  
Deyirəm, ay allah, adamin necə  
Ağlına gəlməyən, başına gəlir.

Yox, belə gecəni görməyib bəşər,  
Güllələr yetməyib haqqın səsinə.  
Hələ bu dünyada nə pislik, nə şər  
Beləcə çatmayıb öz zirvəsinə!  
Bakı güllələrə gərir köksünü,

Güllədən xəbərsiz açılır güllər.  
Qərənsilə tutmur o ağır günü,  
Qansız vəhşiliyə toy tutur ellər.

Tanrim, bu yazını yazmaq nə çətin,  
Bu sözün sözlərə bənzəri yoxdur.  
Bu boyda göz yaşı axan millətin  
Bəs niyə ikinci Xəzəri yoxdur?!  
Dünyanın bu dərddən xəbəri yoxdur!

## BACIM

Jurnalist bacımız Salatin Əsgərovun  
xatirəsinə.

“Sallana-sallana gələn Salatin”  
Ağrı-acımızı böln Salatin.  
Torpağın yolunda ölü Salatin,  
Bu şanlı ölümə göz dəyər, bacım!

Güllə nə bilirdi gül ömrü nəydi,  
Mənə dəyməliyidi, o sənə dəydi.  
Bu acı təəssüf qəddimi əydi,  
Töhmət kişilərə tez dəyər, bacım!

Sən getdin ən doğru sözdən ötəri,  
İndi düzəd qalan, düzədən ötəri.  
Böyükər susur ki, bizdən ötəri  
O qanlı cəllada söz dəyər, bacım.

Kimsə uzaqlaşır əsil soyundan,  
Kimsə bəhanəylə çıxır oyundan.  
Kimsə utanacaq çinar boyundan,  
Kiminsə qəlbini köz dəyər, bacım.

Qalmayıb elimdə-günümüzə tutar,  
Şerim, naləni kəs, fəğani qurtar.  
Yas tutar, milyonlar sənə yas tutar,  
Yolunu tek oğlun gözləyər, bacım!

19 yanvar 1991



✓ *QARA SƏHİFƏLƏR*

Bu kitabda

Bir səhifə — 20 yanvar,

Bir səhifə — Daşaltı,

Bir səhifə — Xocalı...

Sonra — Laçın,

Şuşa

Bilmək olmur necə boşaldı.

Hərəsi bir cür yazılıdı tarixə,

Amma hamisinin

bir rəngi var: qara.

Faciəm elə dərin,

elə uzundu,

Bilmək olmur —

Bayraqlardan onlara keçdi bu rəng,

Yoxsa onlardan bayraqlara?

Bildiyim odur ki,

Qara lülələrin

ışığa kor gözüylə,

Tankların, topların

mərmi oduyla,

güllə közüylə

yazıldı bu qara,

mübəhm,

məchul

səhifələr.

Qəm yemə könlüm,  
Ağlama, gözüm,  
Dünyaya axır bu səhifələri  
oxuya bilən  
bir oğul gələr.

## AĞ ATIM - QIRMIZI ATIM

Şuşanın dik yoxuşunda  
tər süzüldü tapqırından,  
köpük yudu paçasını.  
Qanadlanıb çapa-çapa  
Bu dünyadan ucasımı,  
baş götürüb qaçasımı!?  
Cıdır düzündə

Qəfildən  
Şahə qalxıb kişnəyərək,  
çağlatdı Kirs çayını da.  
Vaqifin bir gözəlini  
hönkür-hönkür ağladaraq  
saldı oda!

Süzdü keçdi uçrumlardan,  
Xocalıdan, Kəlbəcərdən,  
Zəngilandan,  
Füzulidən süzdü keçdi.  
Gəldi keçdi, gördü keçdi.  
Qayıtdı,

təzədən,  
yenidən,  
Minbir qana dözdü keçdi.  
Qəzəbdən  
ala gözləri  
Döndükə qan çanağına,  
hayandasə qan da içdi,  
Axır ki, çatdı mənzilə —  
Axır ki, güldü muradım:  
Boyandı düşmən qanına —  
Yanar Vətən torpağından ağ girdi,  
qırmızı çıxdı

Mənim bu atım,  
bu atım!



## O GECƏ

20 Yanvar, 90-cı il  
dəhşətli tarixə döndü o gecə.  
Güllələr şığıyıb alovlar saçdı,  
Çox evin işığı söndü o gecə.

Güvəndiklərimiz dönüb yad oldu,  
Bir xalqın taleyi oyuncaq oldu,  
Anaların səsi ah-fəryad oldu,  
Dünyanın məhvəri döndü o gecə.

Haqsızlıq dünyanın bağrını yardı,  
Ümidsiz pak əllər uzalı qaldı,  
Sübh gəldi atəşdən danla o gecə  
Torpaq suvarıldı qanla o gecə.

Millət əyilmədi, millət güc aldı,  
Azadlıq alovu göyə ucaldı.  
Şəhidlik adlanan bir zirvə qaldı.  
Bu xalq çox matləbi qandı o gecə.

O gecə tarixə imtahan verdi,  
İşıqlı sabahçün yanıb can verdi,  
Neçə igid verdi, qəhrəman verdi.  
Ölümə ölməzlik yazdı o gecə,  
Qətiyyət, dönməzlik yazdı o gecə.



## SƏHİDLƏR

### Prolog

Şəhidlər bu torpağa, xalqa sədə qıldılar,  
Haqsızlığın üstündən haqqə körpü saldılar.  
Vətəni sevmək üstdə günahkar sayıldilar,  
Vətəni sevmək niyə günah olmuş, ay allah?

Özüm qaldım çıraqsız, mın çıraqa yağ ikən,  
Təpələrə əl açdım, özüm uca dağ ikən.  
Əlacım öz-özümdən köməyi ummaq ikən,  
Neçin bize özgəsi pənah olmuş, ay allah?

Ona ümidi, mənə zor, amma demir kimə haqq?  
Əl-ayaq zəncirdədir, baş qapazlı, sine dağ.  
Yüz yetmiş il bu saziş, bu birlilik, bu ittifaq  
Bir tərəflili, talaqsız nıgah olmuş, ay allah.

Çəliyə möhtac ikən, mən özgəyə çəliyəm.  
Mın gülləyə tuş olan bir ceyranam, əliyəm.  
Özgə nə amr eyləsə mən boyun əyməliyəm,  
Neçin mənə özgəsi "allah" olmuş, ay allah?

Bu gün qula dönmüşəm, dünən mən bir şah ikən,  
Yoxmuş mən bir doğan, yoxmuş mən bir ekən.  
Bu torpağa düşmüşəm haradansa mən dünən,  
Min-mın illik tarixim unudulmuş, ay allah!

Özgənin əlindədir xeyrimiz, şərimiz,  
Sərvətimiz daşındı, hey soyuldu dərimiz.  
Gözümüz üfüqdədir, açılmır səhərimiz,  
Bizə düşən səmada gün tutulmuş, ay allah!

İllərlə məhkumluğun keşiyində dayandıq,  
Özümüzə biz bunu yoxsa şərəfmi sandıq?  
Xoşbəxt olduğumuza inandıq, çox inandıq,  
Düz yalana, haqq zora demə qulmuş, ay allah!

Gözümüzdə qalsa da muradımız, kamımız,  
Görünənə deyil, yox, bir nəfər tək hamımız  
Deyilənə inandıq... Bizim bu inamımız,  
Demə qul olmamıza kəsə yolmuş, ay allah!

Bir qırıq işiq görüb zülməti yamanlıdıq,  
Sübəhün açıldıqını zənn edib gümanlıdıq.  
Biz də dönüb Sabirə bircə ağız banlıdıq,  
Bizim banlamağımız günah olmuş, ay allah!  
Necin mənə özgəsi "allah" olmuş, ay allah?

#### Nə istəyir bu millət?

İstəkləri gözündə, tələbləri dilində,  
Millət dənizə döndü dənizin sahilində.  
Dalğalandı bu millət —  
Alışib öz oduna, yandı, yandı bu millət.  
Dilsiz, sağır göylərə dirək oldu haqq səsi,  
Başlandı bu ölkənin meydan mübarizəsi.  
Nə istəyir camaat? Bəlkə bezib canından?  
Şikayətə çıxıbdır bəlkə güzaranından?  
Bəlkə boş dükanları dolu görmək istəyir?  
Bəlkə qazandığından çox götürmək istəyir?  
Bəlkə maaş davası?  
Bəlkə mənzil davası?  
Nədir bu xalq davası, nədir bu el davası —  
Bir soruşan oldumu?

Amma yeri istilər  
Bu xalq burulğanının qabağını kəsdilər.  
Ekranlara çıxdılar.  
"Ekstremist" — deyə ona qara yaxdılardı.

Xalqa öyündə verdilər.  
Yenə də məhkumluğunu  
Yeganə bir yol kimi bu xalqa göstərdilər.  
Bir soruşan olmadı nədir sənin bu davan?  
Bəlkə çatışmir suyun, bəlkə çatışmir havan?  
Yaşasa da bu millət lap dilənçi kökündə,  
Yoxsul güzaranından danışmadı bu gün də.  
Daxmalarda yaşadı, özünü sindirmədi,  
Meydanda "mənzil" — deyə bir dəfə qışqırmadı.  
Qara qızıl çıxartdı yerin yeddi qatından.  
"Nədir bunun qiyməti?" — sormadılar heç ondan.  
Onun qızıl neftini qızila da satdılar.  
Qızılın sahibini söz ilə aldatdılar.  
Bu millətin sərvəti özünə düşmən oldu.  
Becərdiyi pambıçı əyninə kəfən oldu.  
O, yenə də dinmədi.  
Dözdü, heç deyinmədi.  
Nə istəyir bəs bu xalq?  
O istəyir sərvəti manat olub özgənin  
Xəzinəsinə dolsa da,  
Dərisi soyulsa da  
Onun ləyaqətinə,  
Namus və qeyrətinə

Bir daha qiymasınlar,  
Min illik torpağını hərraca qoymasınlar.  
Qəzet sütunlarından millətə öyündə verən,  
Söz ilə yol göstərən,  
İndi özün de görək,  
Qəbahətmi bu istək?

\* \* \*

O zaman ki, özümüz olduq öz dustağımız,  
Qəlbimizə sığındı üç rəngli bayraqımız,  
O vaxt ki, azadlığın işaretisi göründü,  
Qəlbimizi bir anda dəlib keçdi o bayraq,  
Qəlbimizdən boylanıb əla keçdi o bayraq.  
Bir məqsədə calandı,  
Əllərdə dalğalandı.  
Qatil bunu görünce pozdu cəlalımızı,  
Qanımıza boyadı bizim hilalımızı.

*Təzadlar təqibində*

Yalana, riyaya nə qədər uydıq,  
Bir Qızıl Orduya abidə qoyduq,  
Ona ad da verdik: "Xilaskar ordu".  
Adını doğrultdu: El xilas oldu  
Yenlər tapdığı azadlığından,  
"Ölfüyə azadlıq, dırılıyə zindan".

Yaxşı tanıyıriq çoxdan biz onu  
Adı bir olsa da min bir üzvü var.  
Kasıb gizlətməkçün yoxsullığunu,  
İtinin adını "Gümüş" çağırar.

Həmin abidənin həndəvərində,  
Həmin qızıl ordu günün birləndə  
Bizim qanımızı tökdü...  
ya xuda!

Ölenlər kim idi?  
həmin orduda  
Dünən əsgər olan bizim cavanlar.  
Ağıl dərk etməyən bu bədxahlığın  
Əsl mənasını xalq İndi anlar...

Yetmiş il "irəlli!" — deyib yüyürdük,  
Hamidan geridə qalan bızmış.  
Döydük döşümüze...

ayılıb gördük  
Dünya aslan ımlı, amma bız pişik!

Xalqa neçə dəfə tələ qurdular  
Başımız tiləva keçəndən bəri.  
Qəsdən, bili-bili adlandırdılar  
Xalqın dostlarını "xalq düşmənləri".

"Bizdedir dünyanın dövləti, var!", —  
Dedik...

Səs-küyümüz göyə dirəndi.  
"Dünyanın ən xoşbəxt, şəhər adamları"  
Talonla qaxsimış ət alır İndi.

Qəribə təzadlar içindəyik bizi,  
İndi anlamışq kımık, nayik bizi.  
Balca kor taleyin hökmüdür bu da?  
...Dünən bizimkilər həmən ordu  
Ruslara bir arxa, bir qardaş kimi  
Onun düşmənləyə döyüşmədim?  
Aradan nə keçdi?  
Nə oldu ona?  
Dünənki yaxşılıq unuduldumu?  
Dünən arxasında dağ olduğuna  
Bu gün birdən-birə düşmən oldumu?

Gerçeyin öününe keçdi o dəmdə  
Yalanlar, böhtanlar...  
nə deyək buna?  
Qatıl bizimlə bir o gecə həm də  
Haqqı, həqiqəti tutdu qurşuna.

Hansı göstərişlə gəlibmiş görən,  
Silahsız kütləni bu qıran ordu?  
Vallah, bu vəhşəti törədə bilməz  
Ən qəddar, qudurğan, çıldıran ordu.  
Bəs hanı savaşın qədimdən bəri  
Hər kəsin bildiyi mərdlik şərtləri?

Şər üçün nə qayda,  
nə şərt, nə qanun?  
Bu imiş "haqq işi" Qızıl Ordunun...  
Kimdi bəs ölenlər?

İnanmaq çətin!  
Dünən Rusiya üçün can verənlərin,  
Şəhid düşənlərin şəhid övladı!  
Əfsus! Eyni olur şəhidin adı!  
O şəhid, bu şəhid!

Şəhər işə bax!  
O, nəyin uğrunda, bu nəyin, ancaq!  
O şənbə gecəsi, o mələk gecə.  
Birdən üzə çıxdı bu fərq gör necə?!  
Bir soldat bağırdı: — Belədir qayda,  
Əvəz ödəməkdə əf oğlu əram!  
Atan şəhid oldu mənim yolumda,  
Mən sənlin özünü şəhid eylərem!

Ədalət də, gerçək də,  
Vallah, yoxdu o gecə.  
Zülm, zalim əlib  
Haqqı boğdu o gecə.

Tunc zirehli ilanlar,  
Haqqımızı nə anlar!  
Həqiqəti yalanlar  
Künçə sıxdı o gecə!

Kimə deyim dərdimi?  
Qəsbkar namərdimi?  
Yetmiş ilin dərd-qəmi  
Gözdən axdı o gecə.

Analar amannından  
Sinələr oldu şan-şan.  
Şəhidlərin qanından,  
Şimşək çaxdı o gecə.

Qara geydi bu Vətən,  
Yox hayına bir yetən.  
Həyata hamiləykən,  
Ölüm doğdu o gecə.

Nə deyək bu vəhşətə,  
Bu zülma, bu dəhşətə.  
Allah bu müsibətə  
Necə baxdı o gecə?

Ertəsi... Bakının küçələrindən  
Yudular millətin qızıl qanını.  
Yuya biləcəkmi o cəllad görən,  
Qanla ləkələnmiş öz vicdanını?  
Gecənin yarısı... hər yan qan-qada,  
Qırmızı gülələr uçur havada.  
Özünü itirmir adamlar yenə,  
Yetirir özünü haya-haraya.  
Maşınlar bir yana,  
Çiyinlərdə də  
Yaralı daşınır xəstəxanaya.

Güllə viylətisi... Bu acı səsdən,  
Titrəyir,  
lərzəyə gəlir bina da.  
Amansız soldatlar keçirir qəsdən,  
Bütün çiraqları xəstəxanada.

Gör necə böyükmiş bizə qəzəb, kin,  
Burda da göründü, qalmadı qında.  
Çarəsiz həkimlər indi neyləsin? —  
Əməliyyat gedir şam işığında.

Səhər açılınca adamlar bir-bir  
Yığılıb gəlir.  
Qan vermek istəyir yaralılara.  
Amma insaf hara, qan tökən hara?

Soldatlar töküldü hey axın-axın,  
Döyüka-döyükə baxdı dörd yana.  
Tutuldu bir anda xəstəxananın  
Həyəti, bacası gulləbarana.

Heç kəs bu sıfətdə görməyib şəri,  
Hələ bəs deyilməş tökülen qanlar?  
Xəstəyə qan vermek istəyənləri  
Bir anın içində dağıtdı onlar.

Yazovun əmriymiş... Qızığın başlara,  
Zalimlik adicə bir adət imiş.  
Bizim bu günahsız yaralılara  
Heç demə yardım da cinayət imiş.

Ertəsi... Bakının küçələrindən  
Yudular millətin qızıl qanını.  
Yuya biləcəkmi o cəllad görən  
Qanla ləkələnmiş öz vicdanını?

\* \* \*

Üzümü tuturam sizə mən bu gün,  
Əsilli, nəsilli rus ziyalısı,  
Ulu Tolstoyun, böyük Puşkinin  
Fikir davamçısı, məslək varisi.

Onların ırsını yaşatmaq bu gün,  
Hünərdir, şərəfdür yeni nəsilçün.

Bu gün uluların o haqq səsini  
Təkrar edirsiniz qəzətdə, sözdə.  
Onların eşqini, əqidəsini  
Amma heç görmürük əməlinizdə.

Yüksək kürsülərdə qol-qanad açmış  
Sizin dilinizdə “həqiqət” sözü.  
Deyin, qəlbinizdən bəs hara qaçmış  
Ədalət, fəzilət, həqiqət özü?

Təpədən-dırnağa silahlı ordu  
Sizdən haqq istəyən bir xalqı qırdı.  
Bunu görmədiniz?

Yaxşı gördünüz!  
Amma həqiqətə siz tübürdünüz.

Bir xalqın bağrına çəkilən bu dağ  
Ləkə gətirmədi şərəfinizə?  
Dünyanın önündə bunu ağartmaq  
Sərfəli deyildi deyəsən sizə.

Zorun qarşısında susdunuz... Deyin,  
Varislik borcunuz unuduldumu?  
Ulu Tolstoyun, böyük Puşkinin  
Sizə ırs qoymuş həqiqət bumu?

Nədir bizə qarşı bu qazəb, bu kin?  
...Qəlbim həqiqəti gör kimdən umdu?  
Dağ-daşın dərdinə qalan Rasputin  
Bir xalqın dərdinə niyə göz yumdu?

Heç zaman ziyali sayıla bilməz  
Özgənin dərdini yaşamayan kəs.  
Sizdən soruşuram: Bu rəzalətə  
Siz necə baxdırınız bir insan kimi?  
Tolstoy bu zülmə, bu müsibətə  
Etiraz səsini yüksəltməzdim?

*Eşq olsun sizə!*

Bəzən içün-için düşünürəm mən:  
Nahaq şəhid oldu bizim cavanlar.  
Ömrü ucuz verdi...  
Bir iş görmədən  
Boş yerə ölməyin nə mənası var?!

Ağıla söykənsin dedim qüvvəmiz,  
Anlayan olmadı bu sözdən məni.  
Ağıla güvənək bu məqamda biz,  
Qüvvə daşı əzər, ağıl qüvvəni.

Sonra düşünürəm: Onlar qorxmadan  
Cumdular ölümün üstünə belə.  
Bir iş görmədilər yaşıyan zaman,  
Qəhrəman oldular ölümləriylə.

Bizim əlimizdən çoxdan alınmış,  
Haqqı bu dünyaya bildirdi onlar.  
Millətin qəlbini qəsdən salınmış  
Qorxu iblisini öldürdü onlar.

O gecə dağlardan enən sel təki  
Qəzəbdən köpürüb daşdı millətim.  
O şənbə gecəsi ürəyindəki  
Qorxu hasarını aşdı millətim.

Bizim qazancımız bu oldu ancaq:  
Qorxu xəndəyindən biz körpü atdıq.  
Bu da bir imtahan, bu da bir sınaq,  
Şübhədən qurtarıb imana çatdıq.

Bu ölüm, bu qırğın dərs olsun bizə,  
Deməyək boş yerə candan keçdilər.  
Onlar şəhid olub, millətimizə  
Cəsarət dərsini təlim keçdilər.

Gəlin ölçə bilək xeyri, ziyanı,  
Bəzən əvəzidir on qış bir yazın.  
Bizim şəhidlərin müqəddəs qanı  
Bəlkə də behidir sabahımızın.

Yaman dözümlüdür, oda kül atır,  
Hər zülmə, cəfaya dayanır millət.

Soyula-soyula o susur, yatır,  
Qurban verə-verə oyanır millət.

Xəyal bir çiçək də bitirə bilməz  
Bu gündən sabaha körpü salmasa.  
Azadlıq ağacı bar verə bilməz  
Şəhidlər qaniyla suvarılmasa.

Onlar sübut etdi hər qara zülmün  
Əli uzunsa da ömrü gödəkdir.  
Xalqın azadlığı sabah, birgün  
Şəhid yarasından göyrəcəkdir.

Şənbə gecəsində gecikdi səhər,  
Zaman itirmişdi o gün sağ-solu.  
Ömürdən keçərək, keçdi şəhidlər  
Bir qanlı gecədə min illik yolu.

Şan-şərəf tac oldu, başlara qondu,  
O qətl gecəsi xalqın min illik  
Şücaət tarixi təkrar olundu:  
... İki əsrə yaxın Babək, Cavad xan,  
Hərdən təəssüflə qalxdı məzardan.  
Bəsirət gözüylə seyr etdi bizi,  
Taniya bilmədi millətimizi.  
Gördülər dağ düzə, göy yerə enmiş,  
Onlardan kölələr, qullar törənmiş.  
Onlar inanmadı, biz də bir ərik,  
O qoç igidlərdən törənənlərik.  
“ — Bizim zəmanədə xan idi millət,  
Niyə qula dönüb, — dedilər — indi?  
Nədir bu itaət, nədir bu zillət?” —  
Deyə qəzəb ilə onlar deyindi.

O şənbə gecəsi yel qalxdı birdən,  
Közün üstündəki külü üfürdü.  
Babək fərəh ilə qalxdı qəbirdən,  
Hər igid gözündə özünü gördü.  
O şənbə gecəsi bir şimşək təki,

Gözlər parıldadı...

sinələrdəki  
Gözlə görünməyən dağlar göründü.  
Hünər məqamında bir qoça döndü  
Ələ öyrədilən hər körpə quzu.  
Babəkin varisi olduğumuzu  
Göstərdi dünyaya...

Eşq olsun sizə!  
Siz layiq oldunuz öz irsinizə.

Gəldi ürəkdəki arzular dilə,  
Silahı məhəbbət, son sözü Vətən.  
Şəhidlər göstərdi ölümləriylə,  
Ölüm aşağıdır Vətən eşqindən.

Dünya o dünyadır, bir həqiqəti  
Çarmixa çəksə də min böhtən, riyə!  
O gecə basanda zülm ədaləti  
Haqqın naləsindən diksindi dünya.

Adımız dolaşdı bütün dünyani,  
Çox da ki, ağımız qara yozuldu.  
Bizim şəhidlərin tökülen qanı  
Haqqın kitabında imzamız oldu.

Baxıb sinələrdən axan al qana  
Buludlar kişnədi, göy qan ağladı.  
O şənbə gecəsi Vətən başına  
Elə Vətən boyda qara bağladı.

Dözdü böhtana da, dözdü şərə də,  
Yedi şəkər kimi hər dərdi xalqım.  
Azadlıq yolunda ölümlərə də  
Hazır olduğunu göstərdi xalqım.

Azadlıq verilmir, alınır, dayanı!  
Onun elçisidir, ölüm, qan-qada.  
Ölümə, cəfaya hazır olmayan  
Millət hazır deyil azadlığa da.

Yalın əllər ilə tanklar üstünə  
Atılan cavanlar, eşq olsun sizə!  
Siz təsdiq etdiniz azadlığın da  
Halal olduğunu millətimizə!

Şəhid rütbəsinə qalxan cavanlar,  
Sinəsi hər zülmə qalxan cavanlar.  
Böyük Nəsiminin, ulu Babəkin  
Xeyir-duasını aldı o gecə.  
Zamandan irəli sıçrayıb yəqin,  
Tarixdə tarix tək qaldı o gecə.

\* \* \*

Qəlbimi boşaltmır çəkdiyim ah da,  
Nəğmədə hər xalqın kökü var yəqin.  
Şəhid fəryadından ulu segahda  
Təzə bir guşə də açılar yəqin.

Həmin o guşədə ana naləsi,  
Analar hönkürər, gəlinlər ağlar.  
Həmin o guşədə qəm şəlaləsi  
Axıb qəlbimizdən haqqı soraqlar.

Həmin o guşədə gülə səsləri,  
Tarın pərdəsində qəm nəfəsləri,  
Həmin o guşədə zülmün tügyani,  
Haqqın, həqiqətin zülmə üsyani.

Ramız, bas bağırna sən qoca tari,  
Bu təzə guşədə çal, sənə qurban.  
Şəhidlər qanına boyanan səsi,  
Zabul segahına sal, sənə qurban!

Pərdələr qoy təzə gülər bitirsin,  
Şəhid anasına təsəlli versin.  
Haqqın fəryadını dilə gətirsin,  
Təzə yaratdıgın xal, sənə qurban!

Xəzər pəncələşdi öz sahiliylə,  
Danış dərdimizi səsin ziliylə.  
O təzə guşənin atəş diliylə  
Zülüməndən qisası al, sənə qurban!

Təzə guşədəki ah-amanların,  
Qorxuram, hər xalı yoqrula qandan.  
Qorxuram çanağı partlaya tarın,  
Bu təzə guşənin hay-harayından.

Asta çal, qardaşım, asta çal tarı,  
Pərdələr bu aha, amana dözməz.  
Təzə guşədəki səs burumları,  
Günahsız tökülən bu qana dözməz.  
Həm də uydurulan böhtana dözməz,  
Partladar tarı!

### *Matəm mərasimi*

Qəzəb şimşəyindən hər baxış nida!  
Hər üzdə, hər gözdə bir sual ağlar.  
İnsan dənizinin dalğalarında,  
Üzür asta-asta tabut-qayıqlar.

Xalq döza bilsə də zülmün şərinə,  
Yanır gözlərində kini, nifrəti.  
Alıb tabutları ciyinlərinə  
Allaha göstərir bu cinayəti.

Deyir, nələr gördük, ey adil allah,  
Budurmu göylərin haqq-ədaləti?  
Deyir, biz götürdük, ey adil allah,  
Sən necə götürdüñ bu xəyanəti?  
Millətin ahidir ərşə dayanan,  
Dilsiz baxışlarda üsyandır — yanın!

Gəmilər fit verir... qara buluddan  
Göylər bu matəmə bayraq endirir.  
Bu səs qəlbimizdə alışan oddan  
Qəzəb vulkanını ləpələndirir.

Fit səsi... bu fəryad külə bükülmüş  
İçin-icin yanın köz səsidirmi?  
Bu fəryad, bu nalə balası ölmüş  
Yetim anaların naləsidirmi?

Fit səsi... həyəcan, təlaş nəğməsi,  
Bilirik, nə deyir bu gizli üşyan.  
Anlaya bilmirəm bu möcüz səsi  
Necə yoğurdular göz yaşlarından?

Gəmilər fit verir... bu sırlı səsdən  
Küçələr, binalar zür-zükə gəlir.  
Qərib iniltidən elə bil qəsdən  
Təhlükə dalınca təhlükə gəlir.

Qarşıda şeyximiz, arxada millət,  
Axır insan seli — başlar aşağı.  
Bərqərar olsa da sabah ədalət,  
Getməz qəlbimizdən bu şəhid dağı.

Axır yanaqlara göz yaşı dən-dən,  
Bəs necə? Millətin bağırı sökülmüş.  
Bu el matəmindən, el kədərindən  
Cavan şeyximizin beli bükülmüş.

Yaşaya bilmədik bir insan təki,  
Qarışdı haqqımız, borcumuz bizim  
Bu gün tabut deyil, çıyılardəki  
Dərd adlı yüküdür millətimizin.

Boğaq içimizdə kədərimizi,  
Amandır, əyməsin qoy bu yük bizi.

Yeriyir izdiham hey ağır-agır,  
Yeriyir meydandan Dağüstü parka.  
Qəlbimiz sabaha indidən baxır,  
Enişdən yoxuşa biz qalxa-qalxa.

Bura park idimi bir zaman? Xeyr!  
İndi də yaşayır xatırəldə;  
On səkkizinci il!

Şəhid düşənlər  
Haqqa tapşırıldı bir vaxt bu yerdə.

O zaman qonşular bizdən kam alıb,  
Bizi arxamızdan yaman vurdular.

Erməni əliylə burda park salıb,  
Bizə şəhidləri unutdurdular.

Qızıl qərənfillər əllərdə min-min,  
Şəhidlər öündə bir an dondular.  
Fədakar oğullar Rəsulzadənin  
Bayraqı altında dəfn olundular.

“Durun, ağlamayın” vallah, qəm-kədər  
Heç vaxt sığışmamış qeyrətimizə.  
Bu bayraq altında yaşamaq qədər  
Torpağa getmək də şərəfdir bizə.

Daldı bir anlığa sükuta göy, yer,  
Millət ürəyini sükutdan asdı.  
On səkkizdə ölü köhnə şəhidlər  
Təzə şəhidləri bağrina basdı.

Şəhər aşağıda... Bir baxın, onlar  
Bizzən yuxarıda dəfn olundular.

### Axi biz neyləmişdik?

Şəhidlər xiyabani...  
Dilə gəlir məzarlar:

— Axi biz neyləmişdik?

Dilə gəlir  
Məzarları seyr edən solğun üzlər, nəzərlər:  
— Axi biz neyləmişdik?

Bu ittiham, bu sual  
Şəhidlərin birləşən hər yasında səslənir.  
Fərizənin, İlhamin  
Çırağı söndürülmüş komasında səslənir:

— Axi biz neyləmişdik?

Ağsaqqal babaların, ağbirçək nənələrin  
Duasında səslənir:

— Axi biz neyləmişdik?

Bu ittiham, bu sual  
Məktəbli Larisanın qara ləntə tutulmuş  
Partasında səslənir:

— Axi biz neyləmişdik?

Günahsız qurbanların başında səslənir,  
Onların yetim qalan körpə balalarının  
Dünyadan haqq istəyən göz yanında səslənir:  
— Axı biz neyləmişdik?  
Bu ittiham, bu sual  
Bağrına dağ çəkilən qocaman bir millətin  
Dodağında səslənir.  
Sərvəti talan olmuş,  
Düz sözü yalan olmuş  
Böyük bir məmləkətin Goy gölündə səslənir,  
Şah dağında səslənir:

— Axı biz neyləmişdik?  
Bu ittiham, bu sual gəzdi bütün dünyani,  
Qəzetlərə yazdırılar,  
Min bir yerə yozdular.  
Qaynaqdan bulandıran elə bulandırdı ki,  
Suyumuz durulmadı.  
Cavab verən olmadı:

— Axı biz neyləmişdik?

Bu ittiham, bu sual  
“Qırın!” əmri verənin qulağında dinmədi.  
Bizə “vaxtı bildirən” o qocaman Kremlin  
Zəngində səslənmədi.  
Boğdular bir millətin “Axı biz neyləmişdik?”  
Deyən o haqq səsini.  
Şəhidlərin qanıyla yazdırılar bir qatılə  
Marşal vəsiqəsini.

Biri əmr elədi, o biri qırdı,  
Qansızlar bu nahaq qanı batırdı.  
Silahsız adamlar günahsız yerə  
Yerdə ulduz kimi yanıb söndülər.  
Cəza istəyirdik biz qatillərə,  
Amma ikisi də rütbələndilər.

Batdı, həqiqətin batdı haqq səsi,  
Haqqı tapılmadı onlardan soran.  
Qırana verdilər marşal rütbəsi,  
Prezident taxtına çıxdı qırğıran.

### Mənim günahlarım

— Mən sənə həmişə “Buyur” — demişdim,  
Mən səndən haqqımı istəməmişdim.  
Bir işıq görünçə üfüqədə birdən  
Səndən iynə gözü haqq istədim mən.  
Sən dedin: — De görək haqq nə deməkdir?  
Mənə bol pambığın, neftin gərəkdir.

Dedin: — Tələbinlə buz kimi donmuş  
Köhnə yaraları gizildədirsin.  
“Gülüstan” paktında məhkum olunmuş  
Haqqını sən indi tələb edirsən?

Sormuşam, qanını çekmişəm sənin,  
Minnətdar olmusan sorulduğuna,  
İndi də qanını tökmüşəm sənin,  
Haray qoparırsan de neçin buna?

Dedim: — Günahımı başa sal mənə,  
Dedin: — Anlamadın məni sən yenə.  
Bilmədin, günahın bir deyil, mindir,  
Amma ən böyüyü gözəlliyyindir.

İstədin daşınan bol sərvətindən,  
Bir ovuc, bir qırıq sənə pay düşə.  
Sən bezib, usanıb əsarətindən,  
İstədin, bu dünya bir az dəyişə.

Budur günahın!

Məndən icazəsiz axı çox şeyi,  
Sən qanmaq istədin, duymaq istədin.  
Sən öz ayağını mənim çəkdiyim  
Cızıqdan kənara qoymaq istədin.

Budur günahın!

Sən öz torpağında qul olduğunu  
Bağırmaq istədin, budur günahın.  
Zülm girdabında boğulduğunu  
Çığırmaq istədin, budur günahın.

O, torpaq istədi səndən bir qarış,  
Niyə tələbkərin xətrinə dəydin?  
Onun istəyiylə dedim, sən barış,  
Sənsə tərəzinin gözünü əydin.

Budur günahın!

Bu qanlı çəkişmə düşəndən bəri,  
Bir dəm ayağını qoymadın geri.  
Sən də neçəsinin qanını tökdün  
Erməni qıranda sizinkiləri.

Budur günahın!

Mən sənin qanını tökdüyüm zaman,  
Baxdın nifrət ilə... budur günahın!  
Sən mənim tankıma çırtma vurmusan,  
Hansı cürət ilə? — Budur günahın!

...Belə tale düşüb qismətimizə,  
İlahi, sən yenə dözüm ver biza.  
Haqqın dərgahında unudulmuşuq,  
Biz necə götürək bu töhmətləri?  
Min dəfə haqlıykən haqsız olmuşuq  
Biz bu müsibətə düşündən bəri.

Qulaqlar batırır böhtan harayı,  
Buğdadan qiymətli olub dari da.  
Necə bulandırıb keçi bu çayı?  
Keçi aşağıda, qurd yuxarıda!

Mərkəz dəyişdirir gündə rəngini,  
Mərkəz məni görür, heç onu görmür.  
Bizdən yüksədirib quş tüfəngini,  
Amma erməninin topunu görmür.

Dilimizdə olub düşündüyüümüz,  
Əməldən öndədir bizim kuyumüz.  
Qəlbimiz o qədər təmiz olub ki,  
Göz görən düşməni dost sanmışıq biz.  
Gözümüz o qədər qorxudulub ki,  
“Hələ çay gəlməmiş çırmanmışıq biz”.

Biz nə hiylə bildik, nə qərəz, nə kin,  
Quyuya düşənin əlindən tutduq.  
Bizə tələ quran, kələk gələnin  
Dünənki qəsdini bu gün unutduq.

Özgə torpağından qovulanlara  
Biz torpaq da verdik torpağımızdan.  
Bunun əvəzində indi onlara  
Borclu da çıxmışıq öz bağıımızdan.

Qonaq dünənini salmayıb yada,  
Yerliyə “qaç” — dedi, şər yolu tutdu.  
Dünən dədəsinin mənim qapımda  
Boyun bükdüyüünü bu gün unutdu.

Evimdə başımı kəsir erməni,  
Qişqırıram...

Mərkəz danlayır məni.  
Deyir: — Nə çabala, nə danış, nə din,  
Qoy sənin başını rahatca kəssin,  
Kişinin gül kimi işinə qəsdən  
Niyə pəl qatırsan?

İnciyərəm mən!  
Demək o haqlıdır məni qıranda,  
Haqsızam, dözməyib mən qışqıranda.  
Məəttəl qalmayım necə mən buna —  
Yenidənqurmanın haqq olduğunu?

Mərkəz dəyişdirir gündə rəngini,  
Mərkəz məni görür, heç onu görmür.  
Bizdən yüksədirib quş tüfəngini,  
Amma erməninin topunu görmür.

Anladıq, xalqların bərabərliyi,  
Kağız üzərində bir quru sözmüş.  
Bu qətldən sonra bildik çox şeyi,  
Bizim günahımız türklüyüümüzüş!

Millətlər dostluğu! Astar üz imiş,  
Bunun nəyi varmış sözündən özgə?  
Atatürk düz demiş, vallah, düz demiş:  
“Yoxdur türkün dostu özündən özgə”.

Türkdilli xalqların doğma yerindən  
Didərgin düşməsi kimə gərəkmiş?  
İyirminci yüz ilin əvvəllərindən  
“Türkəm” — deyənlərin başı nə çəkmiş?!

Türk öz mənliyini biləndən bəri,  
İblis də gələcək qəsdini bildi.  
Qaraçay, Axalsıq, Krım türkləri,  
Malkarlar, mesxetlər sürgün edildi.

İki yanağı var, amma bir üzü,  
Türk öz anasından belə doğulmuş,  
Anlaya bilmirəm, niyə “Türk” sözü  
Kiminsə başına düşən daş olmuş.

Türkəsaya olduq... hər şey apaydın,  
İçimiz göründü gözlərimizdən.  
Qərəzkar oxudu axşamımızın  
Uzaq məqsədini dan yerimizdən.

Belədir... Biz hələ addım atmamış,  
Bildilər düşəcək mənzilimizi.  
Hələ bir məqsədə gedib çatmamış,  
Yolun əvvəlində tutdular bizi.

\* \* \*

Cadırlar quruldu kənddə, şəhərdə,  
Bəlkə məlhəm idı matəm, bu dərdə?  
Döndü yas evinə bütün məmləkət,  
Kasıb ocaqda da qazan asıldı.  
Yası, matəmilə çarəsiz millət  
Elə bil qatıldən intiqam aldı.

Gücsüzün aldığı intiqama bax!  
Zorun qarşısında susduq hamımız.  
Qırx gün yas saxlamaq, işə çıxmamaq,  
Oldu üsyanimız, intiqamımız!

Bizim ən fərəhli, şad günümüzdə —  
Hər bir toyumuzda, dünyümüzdə  
Qərənfil əllərdə çıraq olardı,  
Sevincə, şadlığa ortaq olardı.

Biz hardan biləydik, doxsanıncı il,  
Şadlıq yaraşığı qızıl qərənfil,  
Şəhidlər qəbrini qucaqlayacaq.  
Bizim dərdimizə yas saxlayacaq.

Canlı da, cansız da ağlayır bu gün.  
Matəm içindədir ölkə büsbüütün.  
Qızıl qərənfillə qara bayraqlar  
Xalqın kədərinə birgə qan ağlar.

\* \* \*

Qorxar ilan vuran ala çatıdan,  
Bizim gözümüzü püləyib fələk.  
Qorxuruq...  
Qorxudub bizi bu dövran.  
Stalin ölməyib, yaşayır demək!

Bizdən üz döndərib sanki fələk də,  
Yalan cövlən edir, bəs hani gerçək?  
Susuruq...  
Sözümüz qalır ürəkdə,  
Stalin ölməyib, yaşayır demək.

Xeyrimiz, şərimiz bilmirik nədir?  
Onları kimdənsə soruşmaq gərək.  
Hələ də haqqımız yad əllərdədir,  
Stalin ölməyib, yaşayır demək.

Bizə qurbət olub öz diyarmız,  
Bu boyda dünyada tək qalmışq, tək!  
Zindana salındı Etibarımız,  
Stalin ölməyib, yaşayır demək.

Diləyimiz harda, özümüz harda?  
Doğranıb töküldük biz cilik-cilik.  
Stalin ölsə də  
yuxrilarda  
Hələ də yaşayır stalinçilik.

İndi də zindanda yaradır Xəlil,  
Sözünü deməkdən usanan deyil.  
“Moabit dəftəri” yaranır belə  
Faşizm ölməyib, yaşayır hələ.

### Xəcalət

Şəhidlərin məzarı islandı göz yaşından,  
Qurudu leysan tökən qərənfil yağışından.  
Yaman nala təpərdik gülçülərin əlindən,  
Deyərdik, bu gülçülər bazarlarda pul qırır,  
“Qərənfil gözəllindən”.

Rusiya bazarında,  
Yaman rüsvay edirlər, — deyərdik onlar bizi.  
“Alverçi” damğasıyla, vallah, ləkələyirlər  
Bizim şərəfimizi.

Həmin o alverçilər, bu gün isə əvəzsiz,  
Təmənnasız, qərəzsiz  
Şəhid məzarlarını gül topuna tutdular.  
Uzaq bazarlardakı qazancı unutdular.  
Gülla yaralarını gül ilə soyutdular.

Vətənsevər kim imiş bu məqamda de görək?  
Mənim tək, ya sənin tək  
Bol qonorar eşqinə  
Xalqa dərs vermək üçün ekranlara cumanlar,  
Yoxsa şəhid eşqinə, xeyrinə göz yumanlar?

Şəhidlərin hamısı bənzəyir bir-birinə.  
Bir bax, qəbirlərinə!  
Hamısı qıpqrırmızı qərənfilə bələnmiş,  
Hamısı bir biçimdə, bir boyda cərgələnmiş.  
Səbəb birdir, əməl bir, hədəf birdir,  
hədə bir.

Onları bu dünyadan aparan güllə də bir.  
Tüstüsü təpəsindən çıxa-çıxa hönkürən,  
Bu məhzun qəbirlərə baxa-baxa hönkürən  
Adamlar da bir olmuş...  
Ağlar budaqlarından qara bayraq sallanan  
Göy şamlar da bir olmuş.  
Hamınındır bu matəm,  
Millətindir bu dərd, qəm.  
Hamı qoyub özünü o birinin yerinə,  
Hamı birinə deyil, hamı biri-birinə  
“Başın sağ olsun”, — deyir.  
“Bulaniq axan sular bir gün durulsun” — deyir.

Bir amala bağladı bu gün dərdi, milləti,  
Dərdin, qəmin birliyi birləşdirdi milləti.

Bu el faciəsinə dözmək çətin, çox çətin!  
Beli yaman büküldü qocaman bir millətin.  
Fitrətindən, soyundan ər doğulan bu xalqı,  
Tarix boyu mərd olan, məgrur olan bu xalqı  
Necə təhqir etdilər, gör necə alçaldılar.  
Mənliyini, əzmini bir “sağ ol” a satdılar.  
Sənin adın haqq ikən  
Ey allahım, niyə sən  
Bizə qiydin bu dərdi?  
Onsuz da bu millətə min-min dərdi yetərdi.

Bu təhqirə, bu qəsdə dözmək çətin, çox çətin!  
Ürəyinə dərd hopub balası ölenlərin.  
İçdikləri zəhərdir, yedikləri dərd, aman!  
Bütün millət keyləşib dərdin ağırlığından.  
Hamı ayaq üstündə yuxuludur elə bil.  
Bu dərd dərdli dünyada çəkiləsi dərd deyil!  
Ömründə qonşusunun damına daş atmayan,  
Kimsənin bostanına əlini uzatmayan,  
Qərəzinin, kininin dalınca sürünməyən,  
Dünen verdiyi sözdən bu gün geri dönməyən,  
Heç vaxt döyüb döşünə “mənəm-mənəm” — deməyən,  
Heç kəsin bəd gününü, şerini istəməyən,  
Mənim ali millətim, haqlıykən birdən-birə,  
Layiqmiydi, ey allah, bu qəsdə, bu təhqirə?  
Hansi günahımızın əvəziydi bu təhqir?  
Haqsız oldu günahsız, haqlı oldu müqəssir!

Bu dərd bütün millətin ürəyində göyərdi,  
Heç kəs bilmir nə təhər, necə udsun bu dərdi.  
Bu gün xəcalət çəkir, hamı gücsüzlüyündən,  
Heç kəs boyhana bilmir gələcəyə bu gündən.  
Çəkilməzdir, çəkilməz bu ağrının siqləti —  
Ələcsiz gücsüzlüğün töhmətsiz xəcaləti!  
Həm dünən, həm bu gün də  
Biz günahkar olmuşuq günahkarın önündə.  
Həni o qüdrətimiz —  
Günahsız qurbanların töhmətinə dözək biz?

Qahmarımız olmadı nə arxada, nə öndə,  
Hamı xəcalət çəkir  
Qanları batırılmış şəhidlərin önündə.  
Ah, necə də ağırdır  
Zaman axar su kimi, amma qabın dolmaya,  
Günahkarın, qatilin cəzasını verməyə  
Sənin gücün olmaya...  
Çünkü bu məhkəmədə biz haqlı olsaq belə,  
Qısalıldıb dilimiz  
Çünkü hakimimizlə eynidir qatilimiz!

### *İlham - Fərizə*

Dözməyib qatilin kəshakəsinə,  
İlham çölə çıxdı gülə səsinə,  
Gördü qırhaqirdı, gördü vurhavur,  
Tanklar adamların üstünə cumur.  
Bağırdı: — Soldatlar, neyləyirsiniz,  
Axı, bunlar ilə siz də birləşiniz.  
Axı, bu adamlar silahsızdır.  
Soldatlar daha da coşub qızdılar.  
...Bu sözlər İlhamın son sözü oldu,  
Ona da bir gülə..., o da vuruldu.  
  
O gecə yatmadı bir an Fərizə,  
İlhamı gözlədi,  
İlham gəlmədi.  
Dönük taleyi dardu üz-üzə.  
Qalib küçə ilə ev arasında,  
Gecəni sübhədək o dincəlmədi...  
Ertəsi... qapqara xəbəri gəldi,  
Ölümün həyata zəfəri gəldi.  
  
Çatmadı əvvəlcə bu xəbər ona,  
İnana bilmədi qulaqlarına.  
Elə ki, inandı... o, lal kəsildi.  
Heykələ döndü.  
Anladı, bildi:  
Qapısı bağlandı, ocağı söndü.  
Balıqı axan sujar bir gün etrisən — ocağı

### *İki gün sonra...*

Qalınca evində dərdlə təkbətək  
Özünə qəsd etdi bu təzə gəlin.  
Hansı tərəzilə, daş ilə ölçək  
Eşqini, qəsdini biz bu gözəlin?  
Nə deyim, Fərizə, nə deyim sənə,  
Axı, nə ad verim bu faciənə?

Hələ səadətdən soraq gəlməmiş,  
Yoxsul komanı da sevdin, bəyəndin.  
Gəlinlik paltarın heç köhnəlməmiş,  
Sən nə tez əyninə kəfən geyindin?

Sənin ləyaqətin lal etmiş bizi,  
Zaman aşağıdır dəyanətindən.  
Ey vəfa timsahı, sədaqət rəmzi,  
Sənin bu qəsdinə nə ad verim mən?

Səsin ərimədi əsrin səsində,  
Nəcabət kökündə həmişə varsan!  
Türk qızı, xəyanət zəmanəsində  
Bu eşqi, vəfanı sən bacararsan.

Belə yaşamışdır dünən və bu gün  
Bizim keçmişimiz — oğuzlar, hunlar.  
Ərin namusunu qorumaq üçün  
Keçər balasından Burla xatunlar.

Belə ömrü sürmüş nənələr, belə  
Sən də bu çeşmədən su içdin, qızım,  
Ərinin yolunda  
sədaqət ilə  
Cavanca canından sən keçdin, qızım.

Qurban getdi o, vətənə, sən ona,  
Bu necə göründü, necə yarışdı?  
Anlaya bilmirəm, bu dar komana,  
O boyda ürəyin necə sığışdı?

Sizin evinizin həndəvərində  
Bir "Leyla" ünvanlı mağar quruldu.  
Həmən "Leyla" adlı Şadlıq evində,  
Birinci toy — sizin toyunuz oldu.

"Leyla" da Leylinin qəm macərası,  
Sən onu öncədən duymadin yəqin.  
Sən hardan biləydim, Leyli vəfəsi  
Ünvanın olacaq bir zaman sənin.

Sevgi kitabında iri bir nida  
Sənin məhəbbətin, sənin qiymətin!  
Məcnunun Leylisi haqq dünyasında  
Sənin pişvazına çıxacaq yenə!

Nə tez qışa döndü sənin baharın,  
Bakı bu matəmə qara bağlamış.  
Sənin damarında nənən Nigarın  
Həcərin, Leylinin qanı çağlamış.

\* \* \*

Od tutub alışdı sözlər dilimdə  
Bu qəsd, nə qəsd idi, ey məğrur qadın?  
Sən təkcə özünə qiymadın, həm də  
Bətnində gəyərən körpənə qiydin.

O anda sarısaib məhəbbətinlə  
Allahdan sən nəyi dilədin, qızım?  
Sən axı ərinə sədaqətinlə  
Körpənə xəyanət elədin, qızım.

Sinayar bəndəni allah, çətində  
Batdır bir günahda iki günaha.  
Xəyanət işlədin sədaqətində  
Körpəyə qiymaqla qiydin sabaha.

Bəlkə... açılmamış solan o gözlər  
Ulu zirvələrə yol açacaqdı.  
Bəlkə o gözlərdən doğacaq səhər,  
Zülmət dünyamiza yol açacaqdı.

Ey mənim yurdumun vəfadar qızı,  
Vəfan cəfa oldu... gör sən neylədin?  
Sən öz bətnindəki o günahsızı  
Hələ doğulmamış şəhid eylədin.

Təzə şəhidliklə zaman üz-üzə  
Əridə bilmədi bu faciəni...  
Həm də çox çətindir danlamaq səni.  
Sən həm fədakarsan, həm də günahkar  
Bu cür şəhidliyin başqa rəngi var.  
Zaman hər hökmündə "hakiməm" — deyib,  
Belə şəhidliyi amma görməyib.

Bilmirəm nə deyək bunun adına?  
Bütün hüdudları aşan şəhidlik  
İki qat, ya üç qat?  
Ordən qadına,  
Anadan balaya düşən şəhidlik.

### Larisa

On üç yaşlı körpə bala,  
Yaziq anan necə dözsün  
Bu kədərə, bu mələlə?  
Məzarının baş ucunda kuklan da var.  
Bu gün layla çalmalıykən sən kuklana  
Kuklan sənə laylay çalar.  
Sən özün də kukla idin.  
Bu dünyanın əvvəlini, axırını  
Heç bilmədin.  
Kim kuklaya güllə atar?  
Atan oldu.  
İnsanlığı, mərhəməti,  
Ədaləti, həqiqəti  
Bir qərəzə satan oldu.

Anan asmiş dərs çantani  
Məzarının başdaşına.  
Axı, niyə hay vermirsen  
Səni dərsə haraylayan yoldaşına?  
Sənin adın dostlarının dil əzbəri.

Qızım, axı səni gözlər çoxdan bəri  
Açmadığın kitabların, dəftərlərin,  
Səni gözlər partandakı o boş yerin.

Nə bərk oldu yuxun sənin?  
Ataların ah-naləsi,  
Anaların şivən səsi  
Sığmır göyə, sığmır yerə.  
Söylə, niyə oyanmadın  
Bu haraya, bu həşirə?  
Övladıydın iki xalqın,  
Bu dostluğa mən də uyдум, sən də uyduн.  
Sən dostluğun simvoluyduн.  
Bunudamı bu gün bizə çox gördülər?  
Elə bil ki, səninlə bir  
Bu dostluğu öldürdülər.

### Sürəyya Lətif qızı

Tanklar keçir küçədən, tanklar, zirehli tanklar.  
Tankların üstündəki soldatların gözündə  
Bizə nifrət odu var.  
Onlar vicdanı atıb, insafi da danıblar.  
Təkcə silahla deyil, onlar bizə qəzəblə,  
Kinlə silahlamlıblar.  
Bu şəhərdə hər şeyə onlar sahibdir bu gün  
İstədiyi eyvana, pəncərəyə, qapiya  
atır, ölen qoy ölsün!

Mətbəxdə çay süzürdü Təranənin nənəsi,  
Birdən bir güllə səsil!  
Yetmiş yeddi yaşında Sürəyya nənəmizi  
Pəncərədən atdır.  
Bir günahsız qarını

Qanına boyatdır.

### Baba müəllim

Pəncərənin önündə kimsə inildəyirdi,  
— Kömək edin, ölürməm, kömək edin, — deyirdi.  
Açıdı Baba müəllim pəncərəni bir anda,  
Gördü biri yixılıb qapının kandarında.  
Dərhal atdı özünü telefonun üstünə,

O, təcili yardımə zəng çalıb  
dönə-dönə

Ünvanı başa saldı.  
Evdən sariq götürdü.  
Yaralının yanına yetişincə nə gördü?  
Qan aparıb yazığı... yara dərin yaradı,  
O, yaranı sarıldı.  
Gördü ki, qonşular da yiğilib ətrafına.  
O, gah ona, gah buna,  
Baxıb dedi: — Neyləyək?  
Axı bu əldən gedir,  
Biz təcili yardımı yenədəmi gözləyək?  
Tez yiğışdı cavanlar... köməkləşib birtəhər,  
Yaxın xəstəxanaya xəstəni yetirdilər.

Dönür Baba müəllim yorğun-arğın evinə,  
Şütüsə də güllələr onun dörd dövrəsindən.  
Fikir vermir o, yenə.  
Diksənmir taraq-taraq güllələrin səsindən.  
Birdən ona nə oldu evin həndəvərində?  
O, dayandı, döyükdü,  
səndələdi yerində.

Yixıldı... döşündə qan.  
Elə bu vaxt, bu zaman  
Bir aypara maşını tin başında göründü.  
Maşının işğında ətraf nura büründü.  
Bu təcili yardımın axtardığı kim idi?  
Bu maşın, ah bu maşın  
Bayaq onun özünün zəng vurub çağırıldığı  
Təcili yardım idı.  
Başqasına çağırıldı, qismət oldu özünə,  
Belə bir təsadüfun qərəzi nə, özü nə?  
Təcili yardım üçün zəng çalanda o bayaq,  
Nə biləydi,

ay allah,  
Bu təcili yardımə özü qismət olacaq!  
Həkimlərin yardımı amma faydasız oldu.  
Şəhər yası tutuldu.

Yaralılar bələnib üzü üstə torpağı,  
Necə dözsün analar bu sitəmə, bu dağa?  
Leş-leş üstə qalanıb,  
Təkərlərin altında gör necə xırpalanıb.  
Həkim Aleksandrın gendən səsi yüksəlir:  
— Yol verin, hey yol verin,  
təcili yardım gəlir.  
Soldat bunu görünçə avtomati tuşladı  
Ayparalı maşına.  
O istəmir, istəmir  
Can verən yaralılar xilas üçün daşına.  
Həkim öz işindədir.  
Yaralının nəbzini yoxlayırkən...

döşündən

Həkimi də vurdular.  
Yardıma gəldiyini ona unutdurdular.  
Allah, sən bizi saxla Əhrimənin şərindən.  
Allah, dünya çıxıbdır bəlkə öz məhvərindən?  
Ay allah, insan oğlu iblisəmi qul oldu?  
Yoxsa insan binədən elə iblis doğuldu?  
Adamlar niyə satdı namusunu, arını?  
Allah, hansı ölkədə gülləbaran ediblər  
Yardım maşınlarını?  
Axı, vuruşların da,  
Qanlı savaşların da

Müqəddəs qaydası var:  
Düşmənsə də, doslsa da, yaraliya hər zaman  
şəfqət əli uzanar.

Ey insan haqlarını kürsüdən alqışlayan,  
Başqa məmləkətləri ədalət yoxluğundan  
Gecə-gündüz daşlayan,  
Budurmu haqq dediyin?  
Bəs verdiyin vəd hanı?  
Vallah, ələ salmışan sən bu boyda dünyani.  
“Təcili yardım”ların üstünə dörd tərəfdən  
Od ələmək haqmıdır?  
Yara sariyanları güllələmək haqmıdır?

Gücsüzlükdən özünü hamı günahkar bilir,  
Bu təhqirə dözməyi xalq özünə ar bilir:  
Uzaq Qardabanidə  
Bakı müsibətinə eşidincə Hidayət  
Hönkür-hönkür ağladı.  
Eşikdəki ağaca qara bayraq bağladı.  
Gürçüstanda yaşayan bizim ellər, obalar,  
Neçə gün yas saxladı.  
“Yardım” — deyə dalbadal uzaq, yaxın kəndlərə  
Zəng elədi Hidayət.  
Qardabani, Borçalı  
Bütün eli, mahali

silkələdi Hidayət.

O özünü yetirdi şəhidlərin qırxına,  
Xiyabanda əl açıb “lənət” — dedi min kərə  
Kor fələyin çarxına.  
Şəhidlərin adını o, oxudu birbəbir.  
Elə bildi hər qəbir  
Onu ittiham edir:  
“Həramılər Bakıya bulud kimi dolanda,  
Biz köməksiz qalanda  
Sən hardaydın, de harda, ey Vətənin övladı?  
Öz doğma göyümüzdə qanad açan quşuyduq,  
Ovçu bizi ovladı”  
Ürəyindən ucalan,  
Öz-özündən öc alan  
Töhmət dolu bu səsdən o diksindi,

başına

elə bil od ələndi,  
icindən pörşələndi.

Şəkillərdən düz onun gözlərinə zillənən,  
Ürəyində millənən  
Baxışlara dözmədi,  
“Onlar haqlıdır” — dedi.  
Əgər mən də bu yurdun, bu xalqın oğluyamsa,  
Onlar kimi əhdimə, andıma doğruyamsa,  
Mən niyə əvvəlcədən  
Xəbər tuta bilmədim o dəhşətli gecədən?  
Ağac olub, o anda onların cərgəsində

Niyə göyərmədim mən?  
O qızıl gülələrə köksümü gərmədim mən?  
Xəcaləti alışdı ürəyinin səsində.  
Gücsüzlük əzabının boğuldı pəncəsində.

Qulağında ittiham, qəlbində danlaq səsi,  
Birbaş Qardabaniyə o, qayıtdı ertəsi.  
Hidayətin öünüñ çıxdı oğlu — Vüqarı,  
Amma Vüqar bilmədi,  
Bilmədi, atasının sindiriləb vüqarı.  
Vüqarın fərəhiylə Hidayətin kədəri  
Durdu qarşı-qarşıya...

Oğul gəldi qabağa, ata çəkildi geri,  
Ata baxa bilmədi övladının üzünə.  
O utandı, bilmədi anlaşılmaz bu halın  
Məramı nə, sözü nə?  
O yenə də eşitdi qəlbinin fəryadını:  
“Kişi bilib özümü mən də Vüqar qoymuşam  
Övladımın adını”.  
Hanı bizdə kişilik, hanı bizdə o vüqar,  
Bizim mənliyimizi gör necə tapdadılar.  
Tapdandı qeyrətimiz,  
Milli heysiyyətimiz.  
Ah! Bu boyda təhqirə indi necə dözək biz?  
Yatammadı Hidayət sübhə qədər gecəni,  
Ağlı qoydu çəkiyə zamanın hökmü ilə  
ürəyindən keçəni.  
Zaman ilə ürəyi heç uzlaşa bilmədi.  
Tərəzinin gözləri tarazlaşa bilmədi.  
Zaman ilə diləyin,  
Ağıl ilə ürəyin  
Qədim ədavətin ürkə tab gətirmədi.  
Ona aman vermədi  
Seyr edə dan yerini.  
Hələ sübh açılmamış bu nankor dünyamıza  
Qapadı gözlərini.  
Qoymadı Hidayəti  
Yaşamağa qeyrəti.  
Onu şəhid eylədi  
Millətinin önündə gücsüzlük xəcaləti.

Ölümlərin içində  
Ən şərəfli, ən uca mərtəbədir şəhidlik.  
Başqa-başqa şəkildə davam edir şəhidlik.

### Ağabəy

Bağışlayın, əzizlərim, Azərbaycanın azadlığı  
uğrunda mübarizə aparmığa gücüm və iradəm  
çatmadı. Yaşasın azad Azərbaycan!

Ağabəy

Şənbə gecəsinin qətləminə,  
Ağabəy dözmədi, hey qan ağladı.  
Şəhid cavanların batan qanına  
Qəlbində yas tutub matəm saxladı.

O yandı, göstərmək istədi hər gün  
Yaralı Vətənə sədaqətini.  
Amma bacarmadı,  
gücsüzlüyünün  
Çəkdi ağrısını, xəcalətini.

Düşündü, sonu var axı şerin də.  
Boğdu ürəyinin üşyan səsini.  
O, beş ay gözlədi  
zülm üzərində  
Haqqın, ədalətin qələbəsini.

Onun gözlədiyi o gün gəlmədi,  
Qəlbini çarmixa çəkdi xəcalət.  
Bircə an usanıb o dincəlmədi,  
Özünə qəsd etdi bir gün, nəhayət.

Çatdı onun gücü ancaq özüna,  
O bildi dərdinə son əlac bunu.  
Verdi ölümüylə sanki Vətənə  
Vətən qarşısında o, öz borcunu.

Ağabəy bu yurda bir qurban kimi  
Qəlbində neçə yol “mücahid” oldu.  
Nəhayət, bu qətlə bir üşyan kimi,  
Şəhidlər naminə o, şəhid oldu.  
Görünür, şəhidlik bitməyib hələ.

Gözümüz öündə o, davam edir.  
Ağabəy belcə öz ölümüylə  
Ölü diriləri ittihəm edir.

...Dözməyib Vətənin ağır gününə,  
Sən Vətən naminə özünə qıydın.  
Oğul, arxaya yox, sən baxıb onə  
Elə Vətən üçün yaşamalıydın!

Vətən qeyrətini sənin tək çəkən  
Oğullar gərəkdir indi Vətənə.  
Sənsə həyatına qəsd edib nədən  
Ömrü müftə verdin!...  
Nə deym sənə?

Çoxları gözünü zülmə yumurkən  
Sənin ürəyində dindi qeyrətin.  
Xalqın qatilinə cəza umurkən,  
Sənin qatilinə döndü qeyrətin.

Bu fırıldat, bu tiynət de sənə hardan,  
Qəlbində qaynayan hansı diləkdir?  
Xəcil yaşamağa səni qoymayan  
Qeyrətin öündə səcdə gərəkdir!

Sənin qeyrətinin bircə zərrəsi  
Min bir qeyrətsizə bəs eləyərdi.  
Sənin ürəyinin bir üsyən səsi  
Ərzi təməlindən silkələyərdi.

Qeyrətin əllilə bu Vətən üçün  
Özünü qurbanmı kəsdiñ sən özün?  
Ay oğul, budurmu dərdin əlacı?  
Hər dərdin başqa cür min əlacı var.  
Vətənin qurbana nə ehtiyacı?  
Vətənin əsgərə ehtiyacı var.  
...Görünür, şəhidlik bitməyib hələ,  
Gözümüz öündə o, davam edir.  
Ağabəy belcə öz ölümüylə  
Ölü diriləri ittihəm edir.

\* \* \*  
Yenə sayımı? Yox-yox!  
Çəkmək olmaz bu dərdi?

Bunların faciası bir-birindən betərdi.  
Bu saydığım kəslərin nə günahı var idı?  
Bunlar şəhidlər deyil,  
Günahını bilməyən bədbəxt qurbanlar idı.  
Bəs şəhidlər kim idı?  
Silahlıyla silahsız! Kim kimə təslim idı?  
Bu silahsız bəndələr bircə güllə atdimi  
Bir günaha batdimi?  
Qırıb tökdü kim kimi?  
Silahlıyla silahsız döyüşə bilərdimi?  
Tankların qabağına onlar belə çıxdılar.  
Polad sinələrini lülələrin ağızına,  
Sərhəd kimi sıxıdılar.  
Onlar güman etmədi zalim belə çıldıra,  
Silahsızın üstünə silahlı əl qaldıra.  
Bizim bu şəhidlərin sadəlövh gümanlığı  
Oldu qəhrəmanlığı!

\* \* \*

Qan tökən öz töküyü qana cavab vermedi,  
Cavab vermek bir yana, "Yox, mən haqlıyam", — dedi.  
Adamların başına od ələmək haqq imiş?  
Səksən yaşılı qarını, on üç yaşılı uşağı  
güllələmək haqq imiş?

Olmayan bir günahı qan ilə yumaq üçün,  
Bizim hüququmuzu bizdən qorumaq üçün  
Qanımızın günahsız tökülməsi haqq imiş?  
Zorlunun əllərilə haqlının qollarının  
Bükülməsi haqq imiş?  
Məntiqə bax, ay allah!

Qanımızı tökənə bundan sonra yenə də  
Biz inanaq, ay allah?  
Budurmu yaratdığı təzə hüquqi dövlət?  
Budurmu vəd etdiyi müstəqillik, səadət?  
Bəs bu qanunsuzluğun harası qanun oldu?  
Qatıq dönüb süd oldu, əvvəl dönüb son oldu?

Bu, hüquqi dövlətin bizə bəxş elədiyi,  
hüququymuş, bilmədik.  
Hüquqi dövlətdəki hüquq buymuş, bilmədik.  
Əcnəbi ölkələrdə birini öldürürülər,  
ya ölkədən sürürlər —  
küy-kələk qaldırırsan.  
Öz ölkəndə sən özün günahsız insanları  
məhkəməsiz qırırsan.  
Hamisəna bir adla “Ekstremist” — deyə,  
hələ damğa vurursan.  
Bu boyda məmləkətdə  
Bütün xalqlar heç demə “ekstremist” imiş.  
Hamı xoşbəxtliyindən, nəşəsindən məst imiş.

### Şəhidlər

Qatil gülləsinə qurban gedirkən  
Gözünü sabaha dikdi şəhidlər.  
Üç rəngli bayraqı öz qanlarıyla  
Vətən torpağına çəkdi şəhidlər.

Zalim öyünməsin zülümləriylə,  
Min bir böhtaniyla, min bir şəriylə.  
Həqiqət uğrunda ölümləriylə  
Ölümü kamına çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü, —  
Mümkünən döndərdik çox namümkünü.  
Xalqın qəlbindəki qorxu mülkünü,  
O gecə dağdırıb sökdü şəhidlər.

Tarixi yaşadıb diləyimizdə,  
Bir yumruğa döndük o gecə biz də.  
Yixib köləliyi ürəyimizdə  
Cəsarət mülkünü tikdi şəhidlər.

Onlar susdurulan haqqı dindirər,  
Qaraca torpağı qiymətləndirər.  
Donan vicdanları qeyrətləndirər,  
Axı, el qeyrəti çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,  
Millət millət olur xeyri, şəriylə.  
Torpağın bağrina cəsədləriylə,  
Azadlıq tumunu əkdi şəhidlər.

### Son

On doqquz yanvarda doğum evləri  
Ölüm dən, qırğından xəbərsiz idi.  
O gün Bakımızda axşamdan bəri,  
Ölüm ilə həyat üzəbəüz idi.


Güllə səslərini çağə səsləri,  
Batırıldı o gecə, şükür allaha!  
Doldu şəhidlərin boşalan yeri,  
Naşükür olmayaq vallah, bir daha!

Gedən oğulların, axan qanların  
Əvəzi su səpdi yanana qəlbimə.  
O şənbə gecəsi doğulanların  
Onundan doqquzu oğlanmış demə.

Zalimin zəfəri başdan qələtdir,  
Zamanın səsini biz də dinlərik.  
Dünya gücümüzə yaxşı bələddir,  
Hələ biçilməmiş əkilənlərik!

*Mart-iyun 1990  
Bakı — Şəki*

# XƏLİL RZA ULUTÜRK



## *QANIM BAYRAĞIMDADIR*

20 ocaq 1990 şəhidlərinə  
həsr olunmuş dastançası

Kameraya sığmırıam, kameramız kiçik, dar.  
Qiy vursam, qəzəbimdən yer də, göy də dağılar.

Addımlarım altında taxta, qırmızı taxta.  
Bəlkə donub, bərkiyb qızıl qan laxta-laxta.

Gündüz ilə gecənin burda heç bir fərqi yox,  
Mağaramı, qəfəsmi bu daş kaha, daş oyuq?

Bəzən gəlib quş qonar barmaqlığın milinə,  
Barmaqlığa toxunsan, pası çıxar əlinə.

Barmaqlıq xeyli qəlb, mən quyunun dibində.  
İstədiyin qədər gəz, dolaş, əlin cibində.

Bəzən dar qəfəsdəyəm, bəzən azad cahanda.  
Azad cahan özü də zindanlaşar bir anda.

Səyyar xəyal qanadlı...xəyal sonsuz, sahilsiz.  
Amandır, aparmayın məni o məbədə siz.

Yarı canım ordadır, ora solğun laləzar.  
Al-qırmızı kalağay, toy xələti parçalar...

Günəş ondan borc alar, dan yerinə od salar.  
Orda solmaz çiçəklər dörd fəsilli yaz, bahar.

Bəzən tənha keçərəm, bəzən yanında Təbriz.  
Neçə qəbri bəzəyər bir dəstə tazə nərgiz.

Məzarlar xonça-xonça, məzarlar gül sərgisi.  
Şəhidlər xiyabanı bəlkə çiçək dənizi.

Üçcə günün gəlini Çoban qızı Fərizə,  
Əjdər oğlu İlhamı fələk çox gördü bizə.

Min il, bəlkə daha çox yatarsınız göz-gözə.  
Yan-yanaşı, üz-üzə.

Cərgədən ayrı düşmüş Əziz qızı Salatın,  
Bir büləbül ömrü imiş sənin yiğcam həyatın.

Məzarlar gül beşiyi... Zülallı İsfəndiyar,  
Övladisan, bağırina basmış səni bu diyar.

Nəsib oğlu Sahibim, 31 yaşlı balam,  
Dinc uyu, vüqarımsan, ey mənim polad qalam!

Vaqif oğlu Mahirim, iyirmi üç yaşlı gəncim,  
Boz torpağa bükülmüş parlaq dürdanəm, incim.

Ruhun basın üstündə sərvərlə boyaboy,  
Rahat uyu, əzizim, Zahid Bayram Əlisoy.

1918... uzaq mart qurbanları  
Nasıl tapmış doxsanda qıruba varanları?

Məhəmməd Sabir oğlu, Pərviz, Elcan yan-yana,  
Kim gəlib? Qranit dağ — rəngi solğun bir ana.

O qanlı kəfənləri uc-ucə tiksən əgər,  
Cahan üfüqlərində Azərbaycan boydaca  
bir laləzar görünər.

Neçin toplar gurlamır, hanı bəs hürriyyət, hürr?  
Nəbzimin hər vurğusu top səsindən güclüdür.  
Tank səsindən güclüdür.

Onların öz çiynidir bu möhtəşəm sərvələr,  
Aliňları — al günəş, axır şüasını da  
bu dünyaya sərf elər.

Addımlayıb gedirlər məndən bir azca öndə —  
Horadız cəbhəsində, Qubadlı körpüsündə.

Azadlığı uğrunda tökübsə bu qədər qan,  
Neçin Azərbaycana baş əymir bütün cahan?

Neçin qulağı kardır, gözü kordur dünyanın,  
Fırtınası hardadır, harda, dörd okeanın?

Düşüncələr içində gedirəm yavaş-yavaş.  
Neçin sakitdir belə yolumdakı xəzəl, daş?

Neçin bağırı daş olmuş növ-növ diplomatların?  
Arasından keçirəm cəhənnəmdə odların.

Haçan, harda gəzirəm...bu yeri dürüst tanı —  
Dağüstü park — aləmin Azadlıq gülüstəni.

Əsarətdən görünməz burda bir nişan, bir iz.  
Azadlıq səma boyda, Azadlıq dəniz-dəniz.

Burda qızılıgüllər var — xalis qızıl külçəsi.  
Qərənfillər, nərgizlər ilk baharın elçisi.

Burda reyhan saralmaz...baxar daim günəşə,  
Bacım Arifə xanım Səlyandan gətirdiyi  
bircə büküm bənövşə.

Ustalar daş yonmada...ustanı dürüst tanı —  
Dağüstü park — aləmin səadət gülüstəni.

Sular çağlayıb gedir...Sular saflıq aynası,  
Abi-kövsər, zəmzəmmi çəsmələrin bal tası?

Güldən-gülə adlayan zər qanadlı arılar  
Gül şəhdi əmsin deyə ləçəklərə sarılar.

Neçin göylər gurlamır, bəs neçin susur səma?  
İldirim göydən qopub düşmür ayaqlarına?

Neçin öpmür cahanın cəhcəhli bülbülləri  
Ülvinin üstündəki boz damarlı mərməri?

Mərmərə işiq verir Türkün zəfər dastanı,  
Yerdən, səmadan geniş Azadlıq gülüstəni.

Türkiyədən, İrandan nə qədər zəvvar gəlir.  
Göz yaşından əsər yox, qəlbə iqtidar gəlir.  
Qürur, iftixar gəlir.

Neçin qara dondasan, ey tehranlı mələyim?  
At bu zülmət çadranı, başdan-başa ağ geyin.

Onlara işiq saçan həyat, murad yaraşır.  
Ağappaq çələng tutan bir kainat yaraşır.

Keçib gedir qafıl — Azərbaycan dostları.  
Ürəklərdə qeyrətə, biləklərdə qüvvətə  
döñür dağ gülüstəni.  
Əsrlərə çilçıraq, nəsillərə tac olan  
Azadlıq gülüstəni!

Məzarlar təpəsini, gəzirəm səngər-səngər.  
Ləçəklərdə gümüş, zər.

Uzaq Nargin adası gözdə giləyə bənzər.  
Verdiyim qan yanında bircə damladır Xəzər.

Sanki cəbhədən keçir, gəzirəm səngər-səngər.  
İftixara, qüdrətə, qürura çevrilərmiş  
qəm-kədər birər-birər.

Ruhu yer-göyə siğmaz Sadiqli Yusif qardaş,  
Azadlıq aynasıdır üstündəki mərmər daş.

Vera Lvovna balam, 16 yaşlı gülüm,  
Eh kaş, qanlı Kremlə rast gələydi bu ölüm.

Ürəkli, lay kürəkli Həmid nəvəsi İzzət,  
— Azadlıq havasıdır — dedin — ən ülvə ləzzət.

Kamil oğlu Əlisoy Namiq, vardin qüruba.  
Çınar qamətli oğul, anan boyuna qurban!

27 gulləyə qucaq açmış Mübariz,  
Sən bir lalə dağıyıdın, getdin səssiz-səmirsiz.

Zülqədər oğlu İlkin, sən mənim yaşındımsan.  
Qartal idin, ömrünü səmada yaşadın sən.

Novruzlu Heydər oğlu Tofiq, yaran nə dərin...  
Torpağın altında da açıq qalmış gözlərin.

Siz macal tapmadınız, qoparkən dəli tufan,  
Mən “ovu” kəsib atdım sizin soyadınızdan.

Siz getdiniz o gecə tankı qarşılıamağa,  
Topu qarşılıamağa.

Büllur varlığınızda  
Vətən qalxdı ayağa!

Bağlamada duz-çörək, termosda çay, adı su...  
Təşnə varlığınızda haqq, Azadlıq ordusu.

Namus, qeyrət ordusu.  
Tapdadınız yollarda kirli qarı, sal buzu.

Özü qaçıb gizlənən sizi çağırıdı cəngə,  
Miting vaxtı döndülər bəlkə şirə, pələngə.

Bir siqar tüstüsünü yarı bölən cavanlar,  
Ey ölümün üstünə köhlənini çapanlar!

Tank, yox, ölümdür gələn,  
Bunu kim duyar, anlar?

Xiyabandan keçirəm... alov sarmış ağlımı.  
Ah, görəsən nə üçün Yer kürəsi dağılmır?

“Sessiya az işinə davam olur...” söyləyən,  
Sözü əyri ağızında saqqız kimi çeynəyən.

Ürəyi yad, dili yad, özü murdar, minsifət  
Qoşunları Kremlən dəvət qılan kəmfürsət

Hələ iş başındadır, yanında baş hamisi.  
İyrənc imiş hamisi.

Bir gila şöhrət üçün gönündən çıxır onlar,  
Qara bir mafiyada xosunlaşan məlunlar.

Necə dəstələmişlər əl kommunistlərini.  
Dünən gördüm birini Səlyanda, iş başında.

Birinci yeri tutar  
Gədaliq yarışında.

Dedim: — dəvət ediblər məni doğma Səlyana,  
Heç bilmirəm gəlmisəm yurda, ya selyuyana.

Sizin əlinizdədir seçkilərin cilovu.  
El sevgisi alovdur, söndürməyin alovu.

Gördüm sükut etmədə qarşımda bir oyuncaq,  
Baş qaldırıb gözümə baxa bilmir o alçaq.

Zırinq... zırinq... götürdü al-qırmızı dəstəyi.  
Dinləyir telefonda başqa bir köstəbəyi.

Gördüm əsir əlləri, zigilli barmaqları,  
Mütilik qılıfıyla bağlanıb dodaqları.

— Hımm... elədir... əlbəttə...  
yazıq döyür gözünü.  
İlan tüpürcəyidir, atmir, udur sözünü.

Lapdan çaxdı ildirim bu kəsafət içində,  
Katib yox, rəhbər də yox, gördüm o kölə bəndə

Təhvil verib başını vəzifəyə gələndə,  
Başı bəlkə qayıdar gəbərəndə, köpəndə.

Yıldırım bir də çaxdı... yer, göy tufan qopardı.  
Al-qırmızı stolu, rəng-rəng telefonları,

“Pravda” qəzetini, külqabını... şəkildə  
Qəzetə göz yetirən Ulyanovu apardı.

Sən telefon başında, mən səngər başında  
Sən telefon başında, mən qılincam, qındayam.

Sən telefon başında, mən zindan bucağında,  
Sən telefon başında, mən odlar qucağında!

Sən telefon başında, mən də şərin öündə,  
Dili ağızından çıxan köpəklərin öündə.

Zəncir çeynəyən itlər nə boyda gör, nə boyda.  
Sən telefon başında, mən bir zülmət quyuda.

Sən telefon başında, mən dustaq qatarında —  
Daş kisədə, od gibi bir cəza paltarında.

Sən telefon başında, sən telefon naqili.  
Naqıl gibi qırvılan bir ilanın zigili.

İlan zəhəri məlhəm, sənsə zəqqumdan betər.  
Hansı gülzara düşsən, yerində tikan bitər.

Ən yavası budur ki, müqəvvasan, köləsən.  
Yaxşı olar indicə gəbərəsən, ölsən.

Sağ əlinin altında rəngbərəng telefonlar  
Heyhat, səni aləmə bağlaya bilmir onlar.

Sən telefon qulusan, sən telefon köləsi.  
Vətənimin boynuna yükdü sənin kimisi.

Yük olsaydin dözərdim, deyə bilmirəm nəsən,  
Vətənimin bağında xərçəng xəstəliyişən.

Sən bu cür olmasaydın, ey kərtənkələ yassar,  
Əl-qol aça bilməzdi ağızı qanlı komissar,  
o gürzə generallar.

Bunca nadan, ağciyər, küt, befər olmasaydı,  
İctimai zəlilər, zəlilər olmasaydı...

Olmasayı bu qədər yava, başkəsən, qəddar  
Aləm mənim xalqıma səcdə qılardı aşkar.

Xiyabandan keçirəm... xiyaban xeyli dalğın.  
Onlar gəlib oturmuş hündür çiynində xalqın.

Xalqı ram eləmişlər toplarm nəfəsilə,  
Bakımızi şumlamış tanklar silsiləsiylə.

Avtomathı, kaskalı, hərbi mündirli, sərvaxt...  
Dəyənəyi əlində, yolda, rizdədir hər vaxt.

Yarı satqın, yarı küt parlamenti qoruyur.  
Neçə ikiüzlünü, riyakarı qoruyur.

Qımlıdansa, bir daha güllələyir İlqarı,  
Boris Vasilyeviçi, Vəfadarı, Eldarı.

Yenidən qurşunlayar aq saçlı İbrahimı,  
Kımyagərlər içində ən qüdrətli alimi.

Salar tankın altına toxtamış fəriqəti,  
Musa Cəlil qeyrətli cəsarəti, cürəti.

Bakı — hərbi düşərgə, özü boyda topxana.  
Kəlpeysər generallar, admirallar yan-yana.

Əllərində dəyənək, yanlarında top-tüsəng,  
Gündə azı dörd dəfə yeyib-içsinlər gərək.

Gilyotinli, bıçaqlı qəssablari səfərbər,  
Gəlir bıçaq altına maşın-maşın sürürlər.

Gəlir ağılı, qaralı qoyun-quzu, mal, inək.  
Tixır, basır, gəmirir hərbçilər sübhədək.

Dünən donuz yeyərdi, bu gün quzu ətini,  
Ağ balığın, kürünün anlayıb ləzzətini.

Çay süfrəsi, şokolad, fal-fal doğranmış limon —  
Lənkəran nemətləri yatır döşünə onun.

Əlindədir ətirli, isti çay istəkanı,  
Uzaqda Lənkəranın şəhidlər xiyabani.

Qurtum-qurtum içdiyi ətirli çaymı, yoxsa  
Tariyelin, Şahinin, Rövşənin qızıl qanı?

Yardımlıda yetimlər südə, qəndə tamarzi.  
Armud saplağıdırı, biçilibmi boğazı?

Tısqırınca tıxıbdır, fisıldayı general.  
Dərk edirmi görəsən o pağonlu koramal

Bu müqəddəs torpaqda, ayağı altındadır  
Al qanını tökdüyü Azad, Asif, Mircəlal.

Ona duz-çörək verən, alma, portağal verən  
Rahim, Telman, Əflatun, Svetlana, Müzəffər.

Xayır, başqa əhd üçün generallar səfərbər.  
Xəzəri murdarlayan admirallar səfərbər.

Dişinədək silahlı esmineslər səfərbər,  
Donanmalar, gəmilər, kreyserlər səfərbər.

Səttarxan zavodunda aşıb-daşır təlatüm,  
Nitq edən bir anamı gözləri yaşılı gördüm.

— On bir balam var! - dedi - yüz səksəndir donluğum.  
Yalnız çörək almağa çatmır donluğum, oğlum!

Üçə məktəb forması alsam, üçə qızıma,  
Gərək on bir balamın qifil vuram ağızına.

Qaldırıldı yumruğunu dağ cüssəli fəhlə gənc:  
— Bu hakim dairələr görün nə qədər iyrənc,

Nə qədər rəzildi ki, fövqəladə əhvalı  
İllər, əsrlər boyu yaşamaq istəyirlər.

— Yeməsən də, yesən də xiyar budur! — deyirlər.  
And içirəm, sabahdan bilet almayacam mən!

Avtobusa, metroya bilet almayacam, yox.  
Çörək dükanlarında çörək görsəm, qapacam.

Sözdə demokratini mədh eləyən satqını  
Doğrayacam, çapacam.

...Bakı — hərbi düşərgə, Bakı — hərbi mağara.  
Baxın sürü gətirən silsilə maşınlara.

Hardan gəlir maşınlar: Astaradan, Səlyandan,  
Neftçaladan, Xaldandan, Goyçaydan, Xirdalandan.

Naxır-naxır mal-qara, qoyun-quzu daşıyır.  
Dəyənəkli, tüsəngli, avtomatlı, kaskalı

O canılər sürüsü necə rahat yaşıyır,  
Bol, firavan yaşıyır.

Ağzı araq qoxulu, gözü yarılm yuxulu  
İvana bax, İvana.

Ryazanda, Kazanda dünən girişmişdi o,  
Ağ donuza, qabana.

Bu gün ceyran, qırqovul, əmlik əti istəyir.  
Qızına göndərməyə ipək, sətin istəyir.

Xiyabandan keçirəm, divanəyəm, dəliyəm.  
Addımlayan, düşünən xatirə məşəliyəm.

Xiyabandan keçirəm, yoxsa kameramızdan,  
Barmaqlığı çürüyüb kirdən, paxırdan, pasdan.

Əlim çatmir, barmaqlıq xeyli ucadır, xeyli.  
Qanımı, göz nurumu içən cəllad, tüfəyli

Əlim çatmir, əyləşib  
Xeyli hündürdə, xeyli.

Xiyabandayammi, ah... o kimdir qandal qırır,  
Ağ mərmərin altında “Qanım!” deyə hayqırır.

— Mənim qanım qupquru daşlara hopmayıb, yox.  
Boz asfaltda, tırtılda yerini tapmayıb, yox.

Nə tankın altındadır, nə güllənin ucunda,  
Nə yuyucu evində, mürdəşirin ovçunda.

Ordadır mənim qanım, AZADLIQ kəlməsinin  
Bakı küləklərindən ruh alan ləngərində!

Səlyan kazarmasının qapalı səngərində,  
Üç rəngli bayraqımın şúa-şúa zərində.

Kainata sığışmaz günəşin tellərində,  
Ayın, Marsın, Zöhrənin təmiz, pak əllərində!

Qardaşları, yatmayın, alın mənim qanımı.  
Canılər boğazından çıxarıñ ünvanımı!